

Qüvvət elmdədir...

Nizami Gəncəvi

НАУКА
SCIENCE

Орган Президиума Национальной академии наук Азербайджана

Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı

№ 21 (1375)

Cümə, 9 iyun 2023-cü il

Qəzet 1984-cü ildən nəşr olunur



Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünya üçün örnəkdir

*Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Ankarada Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin
icrasına başlaması mərasimində iştirak ediblər*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar sefər edib.

Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşıladılar.

Həmin gün Ankarada Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əmine Ərdoğan mərasimdə iştirak edən Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.

Mərasimdə Türkiye Respublikasının qurucusu Mustafa Kamal Atatürk, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükütlə yad olunub, "İstiqlal Mərsi" səslenirdilər.

Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirib.

Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, "Türkiyə yüzdilliyi"nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurgulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyətdən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşça çıxarmamaq üçün inamlı səy göstərəcəklərini qeyd edib. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildöñümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdırın dövlət başçısı elan olunacaq yeni hökumətlə birlikdə "Türkiyə yüzdilliyi" istiqamətində uğurla çalışacaqlarını deyib: "Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da

möhkəmləndirmək gündür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxməq gündür... Birlikdə "Türkiyə yüzdilliyi"nin inşası üçün ciyin-ciyanə çalışmalıyıq".

Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və ehatəli Konstitusiya ile gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiye Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Prezident İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirib.

Mayın 28-de - 105 il əvvəl qazandığımız müstəqillik gününtü təntənəli şəkildə qeyd etdiyimiz tarixdə türk dünyası adına daha bir sevincli və qürurlu xəbər aldıq. Qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda da böyük siyasi lider Rəcəb Tayyib Ərdoğan qalib gəlməşdi və bu qalibiyyət həm türk dünyası birliliyinin daha da güclənəcəyi və

möhkəmlənəcəyinin, həm də tarixən var olan Azərbaycan-Türkiyə sarsılmaz birliliyinin daha da dərinləşəcəyinin qaranti ididi. Məhz buna görə id ki, milli iradə nümayiş etdirərək ölkələrinin gələcəyi üçün düzgün seçim edən Türkiyə xalqı ilə bərabər, bu qəlebə Azərbaycan xalqının da sevincinə səbəb olmuşdu.

İnaqurasiya mərasimində diqqətçəkən vacib nüanslardan biri Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə xüsusi diqqət və ehtiram göstərməsi oldu. İster mərasim zalına daxil olan Rəcəb Tayyib Ərdoğanla öncərgədə əyləşən Prezident İlham Əliyevin zalda alqışlarla qarşılanan səmimi görüşü, istərsə də Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı "Dəyərli qardaşım, Azərbaycan Prezidenti xoş gəldin, təşəkkür edirəm", - deməsi özü iki qardaşın bir-birine olan hörmət və ehtirami, həm də iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin həmrəyliyinin təntənəli nümayışı idi.

Azərbaycan-Türkiyə dostluq və qardaşlığı dünya üçün örnəkdir və bu sarsılmaz birləşmənin güclənəcəyi "Bir millət, iki dövlət" və "Bir yumruq" fəsəfəsindən alır.

Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və AMEA-nın Naxçıvan Bölmesinin birgə təşkilatçılığı ilə "Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik" mövzusunda elmi konfrans keçirilib.

Konfransdan öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar Ümummilli Liderin həyatının və siyasi fəaliyyətinin əsas məqamlarının eksini tapdıqları eksonatlarla tanış olublar.

Daha sonra AMEA-nın Naxçıvan Bölmesində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı təşkil olunmuş sərgiyə baxış olub.

Konfransı giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıllı Hacıyev açaraq bildirib ki, 2023-cü il Azərbaycanda cənab Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə "Heydər Əliyev İli" elan olunub, AMEA-da noyabr ayının 28-də bununla əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib. "Heydər Əliyevin dövlətçilik siyasəti və müasirlik" elmi konfransının "Heydər Əliyev İli" çərçivəsində keçirildiyinə diqqət çəkən İsmayıllı Hacıyev Ulu Öndərin ölkəyə rəhbərliyinin her iki dövründə həyatın bütün sahələrində qeydə alınan inkişafdan söz açıb. İsmayıllı Hacıyev bildirib ki, Ulu Öndərin ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilmiş, rəhbərliyinin ikinci dövrü isə ölkəmizin çətin ictimai-siyasi dövrünə təsadüf etmişdir. Heydər Əliyev vətəndaş mühərabəsi və parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycanı bu təhlükədən xilas etmiş, adını tariximizə esl xilaskar kimi həkk etmişdir. Ulu Öndərin ölkəyə rəhbərliyi zamanı onun göstərişi və təşəbbüsü ilə reallaşan coxsayılı əzaqərən addımlar ölkənin inkişafına töhfə olmuş, xalqın işqli sabahına istiqamət vermişdir.

Akademik çıxışı zamanı Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə həyatın müxtəlif sahələri üzrə əldə olunan uğurları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli "Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasir dövr" adlı məruzə



edib. Akademik məruzəsində bildirib ki, Heydər Əliyev dövünün ən görkəmli siyasi liderləri arasında özünəməxsus yeri olan, dünya seviyəli siyasi liderdir.

Azərbaycan Milli Elmlər Akademiyasında ardıcıl olaraq Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfransların, tədbirlərin keçirildiyini diqqətə çatdırıb akademik qeyd edib ki, bu silsilə tədbirlər Heydər Əliyev şəxsiyyətinin, hayatı və siyasi irlisinin elmi əsaslarla tədqiq olunaraq araşdırılması məqsədi daşıyır. Akademik İsa Həbibbəyli bugunadək AMEA-da "Heydər Əliyev İli" çərçivəsində nəşr olunan kitabları, elmi əsərləri diqqətə çatdırıb.

AMEA rəhbəri məruzəsində Heydər Əliyev ölkəyə rəhbərliyinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyinə istiqamətlənmüş əzaqərən siyasetindən, neft emalı sənayesinin inkişafına diqqətindən, müyyənələşdiriyi neft strategiyasının bugünkü bəhrələrindən söz açıb. Onun fəaliyyətinin Naxçıvan dövrün-

də xalqın və ölkənin gələcəyi üçün qəbul etdiyi qərarlardan, təşəbbuskarı olduğu mühüm işlərdən bəhs edib.

AMEA-nın prezidenti 44 günlük müharibənin neticələrindən, Qarabağda həyata keçirilən genişməqyaslı quruculuq işlərindən, Zəngəzur dəhlizinin açılması ilə bağlı Prezident İlham Əliyevin yürütdüyü qətiyyəti siyasetdən söz açıb. Vurğulanıb ki, Heydər Əliyev ideyaları bugün bəhrəsini verir, ölkə başçısı cənab İlham Əliyev Ulu Öndərin ideyaları işində Azərbaycanı daha da irəli aparıb. Heydər Əliyev ölkənin gələcəyinə hesablanmış ideyaları onun laiyqli davamçısı tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirilir.

İsa Həbibbəyli çıxışının sonunda yeni çapdan çıxmış Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın AMEA-nın Naxçıvan Bölmesine hədiyyə edib.

AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov "Heydər Əliyev və

Azərbaycan elmi" mövzusunda məruzə edərək Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli elm sisteminin yaradılmasından, kadrların milliləşdirilməsi məsələsinin vacibliyindən, habelə alım və ziyalıların qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.

Hələ ölkəyə rəhbərliyinin birinci dövründə elmimizin, eləcə də ölkənin əsas elm məbədi olan AMEA-nın inkişafına verdiyi töhfələrdən danışan akademik məhz Heydər Əliyevin təşəbbüsü ilə təsis olunan elmi-tədqiqat müəssisələrinin bugünkü fəaliyyətinə nəzer salıb. Müstəqillik dövründə de Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan elminin uğurlarından bəhs edib.

"Heydər Əliyev və Azərbaycan təbiəti" mövzusunda məruzə edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin ekoloji problemlərin həllinə yönelik həyata keçirdiyi işlərdən, təşəbbuskarı olduğu təkliflərdən və təbii sərvətlərimizin qorunmasına qayğılarından danışib. Xüsusi ölkəyə rəhbərliyinin müstəqillik dövründə keçirilən torpaq islahatından, biomüxtəlifliyin və başqa mühüm amillərin mühafizəsi ilə bağlı Azərbaycanın üzv olduğu beynəlxalq konvensiyaları diqqətə çatdırıb.

Akademik bununla bağlı Təbii Ehtiyatlar və Bioressurslar İnstitutlarının fəaliyyətdən söz açıb, yeni çapdan çıxmış Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hazırlanmasında Naxçıvandan olan alımların əməyini yüksək qiymətləndirib.

Konfransda, həmçinin AMEA Naxçıvan Bölmesinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfərəddin Səfərli "Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində xilaskarlıq missiyası", İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Heydər Əliyev əsərləri", Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdürü, tarix elmləri doktoru, dosent Emin Şixəliyev "Heydər Əliyev və Türk dünyası" mövzulu məruzələrində Ulu Öndərin xalqın mənafeyi, mədəni dəyərlərimizin qorunması, Azərbaycanın bütövlüyü və Türk dünyasının birliliyi istiqamətində gördüyü işlərdən bəhs ediblər.

Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda "Heydər Əliyev və Azərbaycan-Pakistan münasibətləri" mövzusunda respublika konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və Pakistan arasında bir çox istiqamətlərdə davam edən çoxşaxəli münasibətlərin dostluq və qardaşlıq prinsipinə əsaslandığını qeyd edib. O, iki dövlət arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən bahs edərək hazırda bi siyasetin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycanın bütün məsələlərdə Pakistanın mövqeyini dəsteklədiyiini qeyd edən AMEA rəhbəri hər iki dövrdən bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərin koordinasiya etdiklərini, bir-birlərini qeyd-sərtərsiz dəsteklədilərini bildirib.

Akademik İsa Həbibbəyli Pakistanla elm sahəsində də əlaqələrin uğurla davam etdiyini söyləyərək, iki ölkənin elmi qurumlarının doktorant və dissertantların yetişdirilmesində birgə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. O, birgə əməkdaşlıq çərçivəsində pakistani dissertantların AMEA-da ödənişsiz təhsil almasının planlaşdırıldığını qeyd edib. Alim, həmçinin Pakistanın Lahor Dövlət Universitetində urdu dilində böyük Azərbaycan şairi Nizami Gəncəviyə



hesr olunan kitabın çap olunduğunu bildirib.

Çıxışının sonunda AMEA prezidenti bugünkü tədbirin Azərbaycan-Pakistan münasibətlərinin inkişafına, elmi problemlərin müzakirəsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədəlli Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xəttə inkişaf etdiyini və bu inkişaf sayəsində xalqlarımızın da ha da yaxınlaşdığını bildirib. E.Mədəlli institut alımlarının Pakistanla elmi əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verdiyini qeyd edərək,

azərbaycanlı mütəxəssislərinin bu ölkənin elmi cəmiyyəti ilə qurulan əlaqələrdən, elmi jurnalları ilə əməkdaşlıqlarından, birgə elmi-tədqiqat laiyihələrindən danışib.

O, bugünkü tədbirin "Heydər Əliyev İli" ilə əlaqədar Pakistanla birgə təşkil edilmiş elmi konfranslardan biri olduğunu deyərək, konfransın uğurlu elmi nəticələr verəcəyinə inamını bildirib.

Daha sonra tədbirə onlayn qatılan Pakistan İslam Respublikasının Preston Universitetinin rektoru, professor Əbdüllə Bəşir "Pakistan-Azərbaycan münasibətləri müasir geosiyasi çəqilişlər kontekstində" adlı məruzə ilə çıxış edib. İki ölkə arasında münasibətlərin hələ öten əsrden inkişaf etməyə

başladığını qeyd edən məruzəçi mədəni, dini, siyasi, tarixi əsaslara söykənən bu əlaqələrin son 30 il ərzində ən yüksək inkişaf pilləsində olduğunu söyləyib. O, Pakistan və Azərbaycanın müasir dövrə üzərində qeyd etdiyi, Azərbaycanı dəsteklədiyi və Azərbaycanın ərazi bütövlüyü yəniden qurulmasına əvəzsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb, Ulu Öndərin siyasi fəaliyyəti baredə danışib.

Konfransda Pakistan Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun prezidenti Fərhad Asifin "Prezident İlham Əliyev və Pakistan-Azərbaycan münasibətləri", Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdürü, AMEA-nın müxbir üzvü Kənül Bünyadzadənin "Məhəmməd İqbalın fəlsəfəsinin ümumbaşarı mahiyyəti və həmçəriyə çağırışları", institutun Etika şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqañayevin "Heydər Əliyev və Azərbaycan-Pakistan əlaqələri İsləm həmçəriyə kontekstində" və Siyasetin fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, s.ü.f.d., dosent Şahin Bağırovun "Pakistan İsləm Respublikası dünya siyasetində və Azərbaycan Respublikasına münasibət" mövzusunda məruzələrə çıxış ediblər. Çıxışlarda bu kimi konfransların keçirilməsinin önemini toxunulub, tədbirin iki ölkənin elmi qurumları üçün aktual elmi problemlərin müzakirəsi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib.

"Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfrans

İyunun 6-da Bakıda Azərbaycan Respublikası Fövgələdə Hallar Nazirliyi (FHN), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmet Mərkəzinin təşkilatçılığı ilə Ulu Önder Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mezarı üzərinə ter gül dəstələri qoyub, ruhu qarşısında baş eyiylər.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Isa Həbibbəyli, AMEA Rəyasət Heyetinin üzvləri, AR fövgələdə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Türkəy Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal, FHN-in, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, bir sıra ali məktəblərin rektörleri, Türkəy, Özbəkistan, Rusiya, İtaliya, ABS, Yaponiya, Böyük Britaniya və digər ölkələrdən alimlər, adiyyəti şəxslər və KIV nümayəndələri iştirak ediblər.

Konfransda giriş nitqi ilə çıxış edən akademik Isa Həbibbəyli bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində AMEA-da başda Humanitar və İctimai Elmlər və digər bölmələr daxil olmaqla Ulu Öndərin coxchəhətli, genişməqyaslı fealiyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilmiş respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilir. Akademik Isa Həbibbəyli qeyd edib ki, bu tədbirlər sırasında Türkəyin, Özbəkistannın, Gürcüstanın Elmlər akademiyalarının, Asiya Elmlər Akademiyaları və Cəmiyyətəri Assosiasiyasının rəhbərləklərinin iştirakı ilə keçirilən AMEA-nın Ümumi yığıncaqın xüsusi iclası xüsusi əhəmiyyət daşıyır.

AMEA rəhbəri, həmçinin alimlərimiz tərəfindən Ulu Öndərin həyatının coxchəhətli fealiyyətini fundamental elmi əsaslarla tədqiq edərək əsərəyə getirilmiş 29 akademik nəşrin çapdan çıxdığını diqqətə çatdırıb. Eyni zamanda "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Respublikasının "Qızımızı kitab"ına daxil edilən nəşli kəsilməkde olan ağaclardan ibarət "Nadır ağaclar parkı"nın da salındığını söyləyib.

Bugünkü konfransın önemine toxunan akademik Isa Həbibbəyli Azərbaycanda seysmologiya xidmətinin əsaslarının Ulu Öndər tərəfindən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf



etdiyini və hazırda Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələriyle bərabər, seysmologianın da inkişafına böyük diqqət və qayğı göstərdiyini vurgulayıb: "Həzirdə ölkə başçısının dəstəyi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmet Mərkəzi işgaldən azad olmuş ərazilərdə seysmoloji xidmet mərkəzlərini qurmağa başlamışdır. Bu il onlardan bir neçəsinin açılışı olacaq və bütün zəruri hazırlıqları dərhal görürlər. Bu prosesdə qardaş Türkiye Cümhuriyyətinin de göstərdiyi diqqət və qayğını qeyd etməyi özüne borc bilirəm. Bu gün başlayan konfransda seysmologianın ekspert məsələlərini, seysmologiya xidmətinin təcrübəsini, ənənələrini, yeniliklərini beynəlxalq ictimaiyyətə bir yerde müzakirə edib, mühüm elmi nəticələrə gəlinəcək. Ölkəmizin ayrı-ayrı dövlət qurumları üçün seysmoloji xidmətin təşkilini müasir səviyyəye qaldırmak böyük əhəmiyyətə malikdir. Buna görə də Fövgələdə Hallar Nazirliyi ilə AMEA-nın nəzdində Seysmoloji Xidmet Mərkəzinin birge keçirdiyi tədbirdə elm adamlarıyla yanmış, eyni zamanda digər dövlət qurumlarının nümayəndələri de iştirak edirlər".

Türkiyədə bu ilin fevral ayında baş vermiş zəlzələnin ağır nəticələrinin regionda seysmologiya elminə olan diqqəti artırıldığını deyən natiq dəhşətli hadnənin ilk saatlarında Prezident İlham Əliyevin təpsirişti. Fövgələdə Hallar Nazirliyinin əməkdaşlarının qardaş ölkədə xilasetmə işlərinə cəlb edildiyini, Azərbaycanın humanitar yardımçılarının gəldiyindən, AMEA-nın müxbir üzvü Qurban Yerimişinin rəhbərliyi ilə isə Seysmoloji Xidmet Mərkəzinin əməkdaşlarının həmin bölgədə müasir texnologiyalar tətbiq etməklə elmi tədqiqatlar aparıqları söyləyib.

"Azərbaycan seysmoloqlarının Türkəyin AFAD təşkilatı ilə six əlaqələri var. Bu, her iki ölkədə seysmologiya elminin inkişafına özünən töhfələrini verir. Bildiyiniz kimi, Prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması prosesində də qardaş ölkəyə dövlətimizin dəstəyinin davam etdiriləcəyini bəyan etmişdir. Kahramanmaraş bölgəsində ölkəmizin dəstəyi ilə 1000 evdən ibarət "Azərbaycan məhəlləsi" salınacaqdır. Bu, Prezidentlərimiz İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq, təhlükəsizliyi, xam maddə çatışmazlığı,

migrasiyanın gələcək 10 il ərzində başlıca felakətlər olacağını bildirib və bu problemlərin ümumi baxış tələb etdiyini və bir-birindən qaynaqlandığını söyləyib. 1980-2019-cu iller ərzində idim dəyişikliyi nəticəsində təbii felakətlərin sayında artımın müşahide olunduğunu diqqətə çatdırıran Hasan Mandal nəticədə elmə və alimlərə olan ehtiyacın daha da artacağına, bu problemlərin multidisiplinər yanaşma tələb etdiyini vurgulayıb.

TÜBİTAK-in uzun illərdir zəlzəye dair araşdırımlar apardığını deyən professor höyətə keçirilən tədbirlər fərdi tədqiqatçıların sistemləşdirilərək multidisiplinər araşdırımlara çevrildiyini, nəticələrin mütəmadi ictimaiyyətə açıqlanması ilə cəmiyyətin də problemdən etdiyini vurgulayıb.

Azərbaycanın elmi qurumları ilə uzun illərdir əməkdaşlıq etdiklərini vurğulayan Hasan Mandal əlaqələrin bundan sonra davam etdiriləcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

AR fövgələdə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə çıxışında mövzunun bəşəriyyət üçün əhəmiyyətini toxunub və təbii felakətlər zamanı itkiyərin minimuma endirilməsinin başlıca vəzifələrdən olduğunu deyib. Türkəyə fevral ayında baş vermiş zəlzələ zamanı Prezident İlham Əliyevin təpsirişti ilə Fövgələdə Hallar Nazirliyinin həyata keçirdiyi tədbirlər bərədə məlumat verən Etibar Mirzəyev 940 nəfər FHN əməkdaşının axtarış-xilasetmə işlərinə qoşulduğunu, könüllülərin cəlb edildiyini, mobil sahra hospitalının quşulduğunu, qardaş ölkəyə humanitar yardımın edildiyini söyləyib.

Türkiyə dövlətinin və xalqının artıq zəlzələnin nəticələrini aradan qaldırıldığı vurğulayan Etibar Mirzəyev zəlzələ məsələsinə kompleks yanaşmasının vacibliyini bildirib, insan itkiyəni azaltmaq üçün ilk növbədə tikilən binaların möhkəmləyinə diqqətin yetirilməli olduğunu deyib.

Konfransda, həmçinin Böyük Britaniyalı seysmoloq Ian Pierce, ABŞ-dan Eric Sandvol Gürcüstəndən Tea Godoladze və Rusiyadan gelmiş Boris Trifonov çıxış edərək tədbirin əhəmiyyətinə toxunub, müzakirə olunacaq mövzuların seysmologiya elminin inkişafına töhfə verəcəyini bildiriblər.

Daha sonra tədbir öz işini panel iclasları ilə davam etdirilib.

AMEA prezidenti Isa Həbibbəyli TÜBİTAK-in rəhbəri, professor Hasan Mandalla görüşüb



AMEA-nın prezidenti, akademik Isa Həbibbəyli "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türkəy Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan və Türkəy arasında əsrlərə dayanan dostluq-qardaşlıq əlaqələrinin söz açan akademik Isa Həbibbəyli son illərdə ölkələrimizin münasibətlərinin dövlət başçıları sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. Türkəyə keçirilən Prezident seckiklərinin nəticələrinin qardaş Türkəy xalqı qədər, Azərbaycan üçün da önəmli olduğunu vurgulayan akademik Isa Həbibbəyli Rəcəb Tayyib Ərdoğanın yəniden prezident seçilməsinin bütövlükdə Türkəy, eləcə de Azərbaycan və Türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, "Bir millət, iki dövlət" prinsipini əsas götürərək birgə işlərimizi bundan sonra da en yüksək səviyyədə davam etdirəcəyik.

AMEA rəhbəri bildirib ki, TÜBİTAK-in başda Türkəy olmaqla, Türk dünyasında və eləcə də dünyada elmin inkişafında mühüm rol vərəkən Akademiyanın mövcud strukturunu çər-

riklär: "Elmin, texnikanın bu qədər inkişaf etdiyi bir vaxtda yaxın gələcəkdə zəlzələlərin öncədən müyyən edilə biləcəyinə inanram. Hazırda bu istiqamətdə yapon alimlərlə birgə tədqiqatlar aparırıq".

Professor Hasan Mandal isə öz növbəsində ölkəmizə və "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfransda iştiraka dəvətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. TÜBİTAK-in fealiyyətinin başlıca məqsədinin insanlarda elmə maraq oyatmaq, elmi populyarlaşdırmaq olduğunu deyən Hasan Mandal yənələyinə inançlı insanların və bəşəriyyətin geleceyinin inkişaf etdirilə biləcəyini söyləyib.

Elmin populyarlaşdırılması istiqamətində TÜBİTAK-in "Populyar Elm Yayımları" şəbəkəsini qurduguunu, bir çox nəşrə hazırladığını bildirən professor həmin nəşrənin "TEKNOFEST Azərbaycan"da böyük maraq gördüyü diqqətə çatdırıb və bu elektron bazanı AMEA əməkdaşlarının istifadəsinə verməkdə hazır olduğunu deyib.

AMEA ilə uzun illərdir əməkdaşlıq etdiklərini bildirən professor konfransın əhəmiyyətinə töhfə verəcəyini söyləyib. Bildirib ki, TÜBİTAK-in Marmara Araşdırma Mərkəzinin nəzdində Yer və Dəniz Elmləri İnstitutu fealiyyət göstərir, zəlzələ dair tədqiqatlar apa-

rişəsindən mövzunun olduğunu deyib.

Görüş çərçivəsində AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron bazasına daxil edilməsi dair razılıq əldə olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdürü, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İctimaiyyət və əlaqələr, mətbuat və informasiya şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyin Şükürov, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdürü, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və həmin şöbənin müdürü müavini, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi bibliografik göstəricilər Ədəbiyyat İnstitutuna təqdim olunub

İyunun 1-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi bibliografik göstəricilərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun Elmi şurasının üzvləri, Milli Kitabxananın əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, zəngin irsə malik olan Azərbaycan Milli Kitabxanası bu gün ölkəmizin aparıcı kitabxanalarından biridir və müasir, daim təkmilləşdirilən elektron kataloqu ilə oxucularına mükəmməl xidmət göstərir. Azərbaycan Milli Kitabxanasının alimlərimizin, ziyanlıların bu gün en çox müraciət etdiyi başlıca kitabxanalardan olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Kitabxanası Ulu Öndər Heydər Əliyevin say-



sində Milli statusunu qoruyub və bu gün ölkəmizde kitabxana işinin təşkilində nümunə olacaq seviyyədədir.

Kitabxananın pandemiya dövründə alimlərin elmi tədqiqatlarını davam etdirməsində mühüm rol oynadığını bildiren AMEA rəhbəri Azərbaycan Milli Kitabxanasının hazırlı seviyyəyə gəlib çatmasında professor Kərim Ta-

hirovin xüsusi xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, beynəlxalq kitabxana təşkilatları, ictimaiyyəti da Kərim Tahirovu peşəkar mütexəssis kimi qəbul edir və o, xarici tədbirlərdə ölkəmizin kitabxana sistemini ləyaqətə tövsiyə edir.

Bu gün keçirilən mərasimle Azərbaycan Milli Kitabxanasının Ədəbiyyat-

elmleri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı çıxış edərək Azərbaycan Milli Kitabxanasının ölkəmizdə ədəbiyyat elminin inkişafına verdiyi töhfələrdən danışıblar.

Sonda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bu gün kitabxananın başlıca məqsədinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların dünya miyazasında təbliğ edilməsi olduğunu deyib. Qeyd edib ki, bu gün rəhbərlik etdiyi kitabxana alimlərimizə, ziyanlılarımıza, tələbələrə, bir sözə, bütün oxuculara ləyaqətə və məsuliyyətə xidmət edir.

Təqdim edilən kitabların Azərbaycan elminin inkişafına xidmət edəcəyini deyən professor Kərim Tahirov özünün və Azərbaycan Milli Kitabxanasının fealiyyətinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə və tədbir iştirakçılara minnətdarlığı bildirib, qurumlar arasında eməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib.

Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anarla görüş



İyunun 5-də AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında ikinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (II LitBookFest) açılışı olub.

Festival Beynəlxalq Türk Müellifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Həkimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrəli İstifadəçi, ILESAM və digər qurumların dəstəyi ilə keçirilir.

İyunun 6-da AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında ikinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ikinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının Azərbaycanda təşkil olmasına ölkəmizin türk dünyasının əsas elmi-mədəni mərkəzlərindən olduğunu isbat edən faktorlardan biridir. Festivalın uğurla davam etdiyini deyən akademik İsa Həbibbəyli tədbirin kitab həvəskarlarının böyük maraq və sevincinə sebəb olduğunu qeyd edib. O, festivalin ədəbiyyatın, mədəniyyətin, elmin və ictimai fikir təbliği baxımından əhəmiyyətli platforma rolunu oynadığını vurğulayıb.

Kitab festivalı çərçivəsində görkəmli yazıçılarla, sənət adamları ilə görüşlərin keçirilməsi ənənəsinin bütün dünyada mövcud olduğunu söyləyən alim görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın cəxəhəli yaradıcılıq fealiyyətinə bəhs edib.

AMEA rəhbəri bildirib ki, Xalq yazıçısı Anar müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından bərdər: "Yazıcının yaradıcılığa başladığı dövrde sovet ideologiyasının hökm sürməsinə baxmayaraq, o, müstəqil Azərbaycan ədəbiyyatı uğrunda mübarizə aparıb. Altıncıncı illərin ədəbi nəşli və həmin nəslin üzerinde gedən Anar müəllim vaxtı Celil Məmmədquluzadənin, mollaşəreddinçilərin başlaşığı milli ədəbiyyat ənənəsini yenidən bərpa edib, ona milli istiqlal məzmunu getirməyi bacarıb".

Akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın Azərbaycanda ideologiyadan kenar, xalqa xidmət edən ədəbiyyat yaratdığını və edibin xalqımızı milli istiqlal uğrunda mübarizəyə hazırlayan ədəbiyyatın yaradıcılarından biri olduğunu qeyd edib. Bildirib ki, yazıçı müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən proseslərə sanballı töhfəsini verib. Yazıcının "Ağ qoç, qara qoç" əsəri müstəqilliyin mahiyyətini başa salan, onu qorumağın əhəmiyyətini izah edən möhtəşəm əser-

dir. İsa Həbibbəylinin sözlərinə görə, Azərbaycan ədəbiyyatında yeni dövr, XIX əsrde müstəqillik uğrunda mübarizəyə həsr olunan əsərlər içərisində "Ağ qoç, qara qoç" la müqəyisə olunacaq əsər yoxdur.

Akademiya prezidenti Xalq yazıçısı Anarın "Otel otagi" povestinin müstəqillik dövrünün başlangıç çətinlikləri şəraitindəki mənəvi münasibətləri, açılan yeni dünyada baş verən real hadisələri və çıxış yollarını aydın şəkildə əks etdirdiyini, "Göz muncuğ" romanının isə müstəqil dövlətciliyi qoruyub saxlamağın önemini əbədi materiallər əsasında şərh etdiyini vurğulayıb.

Anarın türk dünyasında böyük nüfuzlu malik görkəmli yazıçı olduğunu söyləyən akademik İsa Həbibbəyli ədəbin əsərlərinin Qəribin və Şərqi 40-a yaxın diline tərcümə olunduğunu diqqətə çatdırıb. O, Anarın bu yaxınlarda Türk dünyası ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Özbəkistan Respublikasının "Dostluq" ordeni ilə təltif olunduğunu xatırladıb. Həmçinin yazıcının TÜRKSOY-Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başşanı seçildiyini bildirib.

"Türk dünyasının böyük oxucu kütləsi Xalq yazıçısı Anar yeni dövrün türk dünyası ədəbiyyatının lideri kimi qəbul edərək, yüksək qiymətləndirir", - deyən AMEA rəhbəri yazıcının əsərlərinin türk dünyasına həsr olunmaqla yanaşı, açılan bütün dünyani dərk etməye və maraqlı hadisələri ədəbiyyata getirməye örnək olduğunu vurğulayıb. Bildirib ki, Anar XIX əsr dünya ədəbiyyatının əsas yaradıcılarından bərdər. Onun əsərləri dünyamız əbədi mirasına, əbədi sərvətine çevrilmişdir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın müasir ədəbiyyatımızın müdrik, uzaqgörən, müteffekkər simalı Dədə-Qorquq olduğunu qeyd edib.

Daha sonra Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şair Gülsən Behbud və Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən, "Qobustan" jurnalının baş redaktoru, yazıçı-dramaturq Pərvin Nurləliyəva çıxış edərək yazıcının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıb.

Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılırına, iştirakçılara, diqqətli oxucularına minnətdarlığını bildirib.

Qeyd edək ki, 11 iyun tarixinədək davam edəcək festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirlər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiye, Qazaxistan, Qırğızistan, Türkmenistən, Özbəkistan və Macaristan günü kimi adlandırılacaq. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatləri, imza günləri təşkil olunacaq. Həmçinin bu ilki festivalda ilk dəfə olaraq yay kinoteatri formatında filmlərin nümayişi de gözlənilir.

İnstitutu 104 adda 479 kitab təqdim etdiyini diqqətə çatdırıb AMEA rəhbəri təqdim olunan kitabların alımlarını gələcək tədqiqatçıları üçün dəyərli mənbə rolunu oynayacağını, Azərbaycan elminin inkişafına xidmət edəcəyi deyib.

Sonra professorlar Qəzenəfər Paşayev, İmamverdi Həmidov, filologiya

elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı çıxış edərək AMEA rəhbəri özünün və Azərbaycan Milli Kitabxanasının fealiyyətinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə və tədbir iştirakçılara minnətdarlığını bildirib, qurumlar arasında eməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib.

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda şuranın üzvləri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, AMEA Reyasət Heyətinin "Eletron Akademiya" şöbəsinin eməkdaşları iştirak ediblər.

Elmi şurası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərdən bəhs edib. Akademik İsa Həbibbəyli yubileyi olan alımları təbrik edərək, onların fealiyyətlərini yüksək qiymətləndirib. Filologiya elmləri doktorları Vəqif Yusifiyyə 75, Vüqar Əhməd 60, filologiya üzrə fəlsəfə doktorları Əflatun Baxşəliyev və Rasim Qurbanova 70, elmi işçi Zəminə Zeynalovaya 70 illik yubileyi münasibəti ilə Fəxri fərman təqdim edib.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının neşr etdiyi bibliografik göstəricilər Ədəbiyyat İnstitutuna təqdim olunub.

İclasda şuranın üzvləri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, AMEA Reyasət Heyətinin "Eletron Akademiya" şöbəsinin eməkdaşları iştirak ediblər.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

İstifadəçi, professor Kərim Tahirov, Ədəbiyyat İnstitutunun icrasını təqdim etdi.

AMEA-nın müxbir üzvü Zöhrab Vəliyevin 70 illik yubileyinə həsr olunmuş tədbir

İyunun 7-də AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın müxbir üzvü, ölkəmizdə fizika elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim Zöhrab Vəliyevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti v.i.e., Fizika İnstitutunun baş direktoru, akademik Arif Həsimov, həmin müəssisənin əməkdaşları və mərhum alimin ailə üzvləri iştirak ediblər.

Tədbirdən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş muzeyi, akademik Həsən Abdullayevin xatirə otağını ziyarət edib, həminin müəssisənin tarixini eks etdirən stendlərə tanış olub.

Giriş nitqı ilə çıxış edən akademik Arif Həsimov tədbirin AMEA rəhbərliyinin təşəbbüsü ilə keçirildiyini bildirib. Qeyd edib ki, Zöhrab Vəliyev ali təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində alıb, 1977-1986-ci illərdə



Azərbaycan SSR EA-nın Fizika İnstitutunda, 1986-cı ildən ömrünün sonuna dek işe Naxçıvan Dövlət Universitetində (NDU) müxtəlif vəzifelərdə çalışıb. A.Həsimov bugündə Naxçıvan Dövlət Universitetində Zöhrab Vəliyevle bağlı keçirilən tədbirdə iştirakı barədə də məlumat verib, alimin daim zəngin həyatı və elmi yaradıcılığı ilə xatırlanacağını söyləyib.

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli görkəmli fizik alim Zöhrab Vəliyevlə uzun illər Naxçıvan Dövlət Universitetində birgə çalışdığını, onun tədqiqatları və müəllifi olduğu məqalələrlə, eləcə də kadr hazırlığı sahəsindəki fəaliyyəti ilə ölkəmizdə fizika elminin inkişafına mühüm töhfələr verdiyini deyib. Həmçinin bildirib ki, Zöhrab Vəliyev Universitetdə çalışıldığı illərdə bu ali təhsil ocağının fealiyyətinin təkmilləşdirilməsi, müasir standartlara uyğun qurulması, elmi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı istiqamətində yorulmaz fealiyyəti ilə seçilib. Qeyd edib ki, ölkə başçısının 5 iyun 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Programı"nda Naxçıvan Dövlət Universiteti ilə bağlı maddələrin də yer almazı vaxtılık Zöhrab Vəliyevin NDU-da başladığını



işlərin həyata keçirilməsində mühüm rol oynayaçaq.

Alimin şəxsi keyfiyyətlərinə də toxunan akademik İsa Həbibbəyli onun ideal aile başçısı, məsuliyətli, səmimi və məhriman bir insan, dost, yorulmaz tədqiqatçı olduğunu, öz tələbələrinə diqqət ve qayğı ilə yanasdığını bildirib.

Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İrədə Hüseynova, AMEA-nın müxbir üzvü Veli Hüseynov, Fizika İnstitutunun laboratoriya müdürü akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, fizika-riyaziyyat elmləri doktoru Mirbabə Babayev və şöbə müdürü, fizika üzrə felsəfə doktoru Elidar Həsənov çıxış edərək alımla bağlı

xatırələrini bölüşüb, onun yüksək elmi potensiala malik olmasından, ölkəmizdə fizika elminin inkişafındaki xidmətlərdən, insani keyfiyyətlərdən danışib, qisa ömründə yaratdığı zəngin elmi ərsi ilə daim qəlbərde yaşayacağını söyleyiblər.

Daha sonra görkəmli alimin ailəsinə adından oğlu Əhməd Vəliyev çıxış edərək tədbirin təşkilatçılara və iştirakçılara minnetdarlığını bildirib.

Sonda çıxış edən akademik İsa Həbibbəyli tədbirdə səslenirində fikirlərə alımın həyatı və yaradıcılığının yeni meqamlarına işq salındığını söyləyib, xeyrxaahlığı və yaxşı əməlləri ilə xatırlanan Zöhrab Vəliyevin daim qəlbərde yaşayacağını deyib.

İstanbul Texniki Universiteti ilə elmi əməkdaşlıq məsələləri müzakirə olunub



AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Türkiye'nin İstanbul Texniki Universitetinin rektoru, professor İsmail Koyuncu və bu ali məktəbin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.

Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev qonaqları AMEA rəhbərliyi, institutun kollektivi adından salamlayıb. Alım bir neçə gün önce Türkiyədə presidente seçkilərində cənab Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə qalib gelməsi ilə Azərbaycan və Türkiye qardaşlığının daha da inkişaf edəcəyini vurgulayıb. 44 günlük Vətən müharibə zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiye'nin Azərbaycana hərəkətli dəstək nümayiş etdirdiyini xatırladıb.

AMEA-nın vitse-prezidenti iki qardaş ölkə arasında müxtəlif istiqamətlərde olduğu kimi, elm və təhsil sahələrində də əməkdaşlıq münasibətlərinin inkişaf etdirilmesinin önəmini qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev müasir dövrün çərçivəsində ehtiyaçı edən, əsaslı elmi tədqiqatların aparılması üçün geniş imkanlara malik olan ali təhsil müəssisələri və elmi kurumların birgə fealiyyətin hər iki ölkədə elm və təhsilin integrasiyasının sürətlənməsində mühüm rol oynayacağına inanımlı bildirib.

Professor İsmail Koyuncu səmimi qəbulə görə institut rehbərliyinə təşəkkür edib, Elm və Təhsil Nazirliyinin müvafiq institutları ilə əməkdaşlığın hər iki təref üçün faydalı olacağını əminləşdirib.

Sonra çıxış edən İstanbul Texniki Universitetinin rektoru, professor İsmail Koyuncu rəhbərlik etdiyi universitetin əsas fealiyyət istiqamətləri barədə məlumat verib.

Professor İsmail Koyuncu səmimi qəbulə görə institut rehbərliyinə təşəkkür edib, Elm və Təhsil Nazirliyinin müvafiq institutları ilə əməkdaşlığın hər iki təref üçün faydalı olacağını əminləşdirib.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev son 20 ilə Azərbaycanın ardıcılıqla həyata keçirdiyi

uğurlu iqtisadi siyasetin, transmiliş şirkətlər birləşdikdə reallaşdırıldığı irimiqyaslı layihələrin, eləcə də neft-qaz, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye və s. kimi strateji sahələrdə əldə etdiyi mühüm nailiyətlərinin beynəlxalq əlaqələrinin nüfuzunun yüksəlməsinə səbəb olduğunu, Azərbaycanın Cənubi Qafqazda bir çox elm sahələri üzrə ilk sıralarda yer aldığıనəzərə çatdırıb.

Alım AMEA-nın qardaş Türkiye'nin elmi müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdiriləməsi ilə bağlı görülən işlərdə məmənnumluğunu ifade edib. Hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli elm dəstək verilməsi, bu məqsədənəli təhsil müəssisələri, elmi-tədqiqat institutları, eləcə də alım və mütəxəssislərin mövcud elmi potensialının sefərber edilməsinin önemini qeyd edib.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev müasir dövrün çərçivəsində ehtiyaçı edən, əsaslı elmi tədqiqatların aparılması üçün geniş

imkanlara malik olan ali təhsil müəssisələri və elmi kurumların birgə fealiyyətin hər iki ölkədə elm və təhsilin integrasiyasının sürətlənməsində mühüm rol oynayacağına inanımlı bildirib.

Elm və təhsil nazirinin müşaviri Nicanat Məmmədli çıxış edərək bildirib ki, bu görüşün keçirilməsində məqsəd ölkəmizdən ali təhsil müəssisələrinin, elmi kurumlarının və İstanbul Texniki Universitetinin aparıcı alım və mütəxəssislərinin bir araya gətirilməsi, ekologiya, neft-qaz mühəndisliyi, elektronika, fizika, kimya, informasiya texnologiya-

geləcəkdə müvafiq kurumlar arasında elmi əməkdaşlıq perspektivləri və digər mühüm məsələlər müzakirə olunub.



AMEA-nın vitse-prezidenti Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında iştirak edib

Azərbaycan Respublikasının işğaldən azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilməsi qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən idarələrərəsi Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası Zəngilan rayonunun Ağalı kəndində keçirilib.

Iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldən azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qorun idarəesinin, Qarabağ iqtisadi Rayonunda Bərpa, Tikinti və idarəetmə Xidmetinin, Şərqi Zəngəzur iqtisadi Rayonunda 1 sayılı Bərpa, Tikinti və idarəetmə Xidmetinin əməkdaşları iştirak ediblər.

Toplantıda Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın vitse-prezidenti, akademik İrədə Hüseynova, eləcə də AMEA-nın müxbir üzvü Pənah Muradov və professor Elman İskəndər qatılıblar.

İşçi Qrupunun rəhbəri, ekologiya və təbiəi sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Zəngilan və Qubadlı rayonları ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəberpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Bəsitiçay Dövlət Qorunğunu fealiyyətinin təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, Qorunğ əraziləsində aparılmış çöl-tədqiqat işləri, flora və fauna növlərinin öyrənilməsi barədə qısa məlumat verib.

Iclasda Zəngilan rayonunun biomüxtəlifliyi, işğaldən azad edilmiş ərazilərdən bərk meşət tullantılarının idarə olunması, bu ərazilərində yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi tekrar istifadə edilməsi, o cümlədən Oxçuçay üzərində (Sayıflı, Sarıçışlaq, Zəngilan və Cahangirbəyli) KSES-lərin tikintisi ilə bağlı, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayı, Qubadlı və Zəngilan rayonlarındakı faydalı qazıntı yataqlarının istifadəsi haqqında müzakirələr aparılıb, qərarlar qəbul olunub.

Toplantıda təqdimatla çıxış edən akademik İrədə Hüseynova Ali Baş Komandanın rəhbərliyi ilə və Azərbaycan ordusunun rəşadəti sayəsində işğaldən azad ediləndən sonra Qarabağ elminin "Böyük Qayıdış"ının məhz Zəngilanın başlığına diqqət çekib. Regionda aparılan ilk monitorinqlərde AMEA-nın mərhum müxbir üzvü Tofiq Məmmədov, daha sonralar Botanika, Zoologiya, Mikrobiologiya, Dendrologiya, Torpaqşuraslıq və Aqrokimya, Radiasiya Problemləri, Geofizika və Geofizika və s. institutlarının əməkdaşları iştirak ediblər.

Zəngilan rayonunun landsşaft örtüyü, torpaq və su resursları, iqlimi haqda qısa dənizlər akademik İrədə Hüseynova regionun flora və fauna biomüxtəlifliyi ilə zəngin olduğunu xüsusi vurğulayıb, bu müxtəliflik, eyni zamanda rayon ərazilərindən Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bitki və heyvan növləri haqqında məlumat verib.

AMEA-nın vitse-prezidenti alımlarımız tərəfindən rayon ərazilərində, xüsusi Oxçuçay, Həkəri, Bəsitiçay çaylarının yatağı və hövzələrində aparılmış floristik və faunistik, mikrobioloji, radioekoloji tədqiqatlar və bu tədqiqatların mühüm nəticələri barədə toplantı iştirakçılarını məlumatlandırib.

"Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda seminar



AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda elmi seminar keçirilib.

Seminari giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövher Baxşəliyeva bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu deyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamı xatırladıb və bununla əlaqədar bütün ölkəmizdə olduğu kimi, AMEA-da da bir çox tədbirlərin həyata keçirildiyini bildirib. Şərqşünaslıq İnstitutunda "Heydər Əliyev İli" ilə əlaqədar həyata keçirilen tədbirlərdən söz açan akademik G.Baxşəliyeva bu ilin 3-4 may tarixlərində Azərbaycan, İraq, Qırğızistan, Qazaxistan və Belarusdan 81 alimin iştirakı ilə keçirilmiş "Heydər Əliyev və müasir Şərq" mövzusunda beynəlxalq elmi konfransı, 2 Fevral - Gənclər Gününe həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbiri xatırladıb, bir sıra kitabların, o cümlədən Ulu Öndər həsr olunmuş məqalələr toplusunun çapa hazırlanlığını, bir neçə seminarın keçirilməsinin planlaşdırıldığını qeyd edib və burlardan birincisiň hazırlıda keçirilən "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda elmi seminarın olduğunu qeyd edib.

Seminarda institutun Tehsil şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Lale Bayramova "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda məruzə edib. Bütün fəaliyyəti xalqa xidmet nümunəsi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında böyük xidmətləri olduğunu deyən məruzəçi, Ümummilli Liderin 70-ci illərdən başlayaraq Akademiyaya xüsusi diqqət göstərdiyini bildirib. Keçmişdə ölkə sərhədlərini çətinlikle aşa bilən Azərbaycan alimlərinin üzüne, məhz Heydər Əliyevin həkimiyət illərində keçmiş İttifaqın bütün nüfuzlu təhsil və elmi-tədqiqat mərkəzlərinin qapılarının açıldığı deyən L.Bayramova

Ümummilli Lider Heydər Əliyev - Hüseyin Cavid ırsinin böyük hamisi

Hüseyin Cavidin Ev Muzeininin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının "Ümummilli Lider Heydər Əliyev - Hüseyin Cavid ırsinin böyük hamisi" adlı monoqrafiyası işiq üzü görüb.



Əsər Prezident İlham Əliyevin 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan edilməsi və Ulu Öndərin 100 illik yubileyi münasibətilə nəşr olunub.

Kitabda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mütefəkkir-sair Hüseyin Cavidin xatiresinin əbədiləşdirilməsi üçün nəşinin uzaq Sibirdən getirilmesi, mənəvi bərəət almasisi, ev müzeyinin təşkili, yubileylərinin dövlət səviyyəsində qeyd olunması, yaradıcılığının tədqiqi və nəşri üçün xüsusi sərəncamlar imzalanması və s. xidmətlərindən bəhs edilib.


Monoqrafiyada Ümummilli Liderin Hüseyin Cavid ailəsinin son yadigarı, Cavidlər ırsinin mülahizəsi Turan Cavid ilə rəsmi yazılmalarından da bəhs olunub. Məlumdur ki, Ulu Öndər Heydər Əli-

yevlə yanaşı, Turan Cavidin de ədibin yaradıcılığının təbliğində misilsiz xidmətləri olub. Belə ki, mədəni ırsimizin böyük hamisi Heydər Əliyevlə dahi şair və mütefəkkir Hüseyin Cavid arasında mənəvi köprü rolunu oynamış Turan Cavid ədibin ev müzeyinin açılışında, Naxçıvanda məqbərəsinin ucaldılmasına qədər Ümummilli Liderlə birlikdə ciyin-ciyinə uzun bir mübarizə yolu keçmiş və onun bədii əsərlərinin elmi-tədqiqi metnini hazırlayıb, imla təhriflərində təshih edərək orijinalına uyğun nəşr etdirməyə müvəffəq olmuşdur. Bu baxımdan yeni nəşr cari ildə anadan olmasının 100 ili tamam olan hem Ulu Öndər Heydər Əliyevin, hem də Cavidlərin son yadigarı Turan Cavidin yubileylərinə layiqli töhfədir.

Qeyd edək ki, Hüseyin Cavidin Ev Muzeinin Elmi şurasının müvafiq qərarı ilə nəşr olunan bu monoqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimliyidir.

Heydər Əliyev və ədəbi irsimiz

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunması və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Sevinc Dadaşovanın "Ön söz" yazaraq tərtib etdiyi "Heydər Əliyev və ədəbi irsimiz" kitabı çap olunub.




Elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Akif Əliyev olan yeni nəşrə akademiklər İsa Həbibbəyli və Teymur Kərimli, AMEA-nın müxbir üzvü, təqdimçi, publisist, filologiya elmləri doktoru Tehran Əlişanoğlu, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı və başqa alimlərin Ümummilli Lider Heydər Əliyevin ədəbi ırsimizə isti münasibetini, ədiblərimizə qayğı və diqqətini, görkəmli ədəbiyyat xadimlərimizin xatirəsini əbədiləşdirilməsi istiqamətində gördüyü misilsiz işləri, bir sözə, ədəbiyyatımızın təbliği və inkişafi namine xidmətlərini eks etdirən bir-birindən dəyərli məqalələr yer alıb. 1999-cu ilden 2022-ci ilə qədər Azərbaycan mətbuatında və internet saytlarında mövzu ilə əlaqəli respublikanın tanınmış elm, mədəniyyət xadimləri və ziyalıları tərəfindən yayımlanmış məqalələr günümüzün tarixində keçmişə doğru sıralanaraq bir yere toplanıb.

Qeyd edək ki, Sevinc Dadaşovanın ideya mülliəfi olduğunu bəliyə çərçivəsində Heydər Əliyev haqqında yazılmış müxtəlif sahələrə aid məqalələr də toplanaraq gələcəkdə ayrıca kitab hələnda nəşri nezərdə tutulub.

"Heydər Əliyev İli"nə həsr olunmuş toplu və kitab

"AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyev siyasi ırsı və azərbaycançılıq fəlsəfəsi" şöbəsində "Heydər Əliyevin siyasi ırsı və azərbaycançılıq" (IV kitab) ("Elm və təhsil") (Bakı, 2023) hazırlanmış və nəşr edilmişdir.



tədqiqinə həsr edilmişdir. Həmin məqsədə liderlik haqqında fəlsəfə tarixində mövcud olan fikirlər ümumiyyətlərini təqdim etmək olur.

Konkret olaraq kitabda liderlik müasir fənlərə yanaşma çərçivəsində formalanış metodologiya əsasında araşdırılmış və onun fəlsəfi izahına cəhd edilmişdir. Bunun üçün mülliəfin müyyən etdiyi fənlərə xarakterli metodoloji prinsiplərə yaranılmışdır. Bu yanaşmanı qnoseoloji və metodoloji aspektlərdə fəlsəfə ilə elmin "ortaq sahəsi"ndə liderliyin dərki kimi də qəbul etmək olar.

Ümumiyyətlə, liderliyin fəlsəfə-elmə araşdırılması nəticəsində alınan qənaətlərin Ümummilli Lider Heydər Əliyevin liderliyinin fəlsəfə-elmə dərk edilməsinə tətbiqi maraqlı məqamları üzə çıxarılmışdır. Aydın olmudsə ki, Heydər Əliyev öz fəaliyyəti ilə faktiki olaraq yeni liderlik modelini yaratmışdır. Bu istiqamətdə araşdırılmaların siyasi variqlik bağlığında Prezident İlham Əliyevin liderliyi nümunəsində davam etdirilməsi zərurəti dərk edilmişdir.

Kitabın elmi redaktorları AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə, redaktoru tarix elmləri doktoru Eynulla Mədətiyli, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, fəlsəfə elmləri doktoru, professor Cahangir Məmmədov və redaktoru isə Qabil Camalovdur.

Kitab Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 05.04.2023-cü il tarixli, 02 sayılı iclasının qərarı ilə çapa məsləhet görülmüşdür.

Toplu Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 2023-cü il 5 aprel tarixli, 2 sayılı iclasının qərarı ilə çapa məsləhet görülmüşdür.

Həmçinin institutun "Idrak nəzəriyyəsi" şöbəsinin müdürü, fəlsəfə elmləri doktoru Füzulü Qurbanovun "Heydər Əliyev və Yeni Liderlik: Fəlsəfə-Elmi Təhlil" adlı kitabı da (Bakı, Elm və təhsil, 2023, 324 səh.) nəşr olunmuşdur.

Monoqrafiya Liderliyin fəlsəfə-elmə təhlili prizmasında Ulu Öndər Heydər Əliyevin liderliyinin

Ulu Öndərə həsr olunmuş məqalə Misirdə dərc edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdürü, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırladığı "Qəbələ-Sərəq sivilizasiyalarının qovşağında yer alan Azərbaycanın elminin himayədarı Heydər Əliyev" adlı məqaləsi Misir Ərəb Respublikasının Mədəniyyət xəberləri (culturenews.info) internet portalında dərc olunub.



nın hesablaşdırılmış Azərbaycanın natiyyətlərinin bünövrəsində Heydər Əliyevdən miras qalan elme, tərəqqiye dəyer, qayğı durur. İftixar hissə və eminlikle qeyd edə bilerik ki, Heydər Əliyevin bu elm siyaseti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərefindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin "Müsəir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir" programı xarakterli müdrik fikri regionun hər bir sahədə gücü olan Azərbaycan dövlətinin gələcək tərəqqisi üçün ən böyük təminatdır.

Qeyd edək ki, şərqşünas alim eyniadlı məruzə ilə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikası Strateji Araşdırımlar Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, mayın 3-4-də İraq, Qırğızistan, Qazaxistən və Belarusdan 81 alimin iştirakı ilə keçirilən "Heydər Əliyev və müsəir Şərq" mövzusunda beynəlxalq elmi konfransda çıxış etmiş, məruzə mərasimlər qarşılıqlı olmuşdur.


AMEA Tarix İnstitutu: tarixi tədqiqatların reallıqları və perspektivləri

AMEA strukturunda mühüm yer tutan Tarix İnstitutu ölkədə tarixi tədqiqatların prioritet istiqamətlərinin müəyyən edilməsində, onların təşkili və həyata keçirilməsində başlıca yer tutut. Ölkənin həyatında baş verən mühüm hadisələr, xalqımızın tarixinin ən şərflə, həm də ən ağırlı anları daim tarixçi alımların diqqətində olmuş və olmaqdadır.

Son illər ölkənin həyatında bas vermiş köklü dəyişikliklər: 44 günlük müharibə, Qarabağ qayıdışının başlanması, tarixi ədalətin bərpası kimi məsələlər həm ölkə vətəndaşı olaraq, həm də elmi ictiyatiyyətin nümayəndəsi olaraq Tarix İnstitutu əməkdaşlarının qarşısında yeni vəzifələr qoymuş, onları yeni tədqiqatlara ruhlandırmışdır. Müzəffər Ali Baş komandanın rəhbərliyi altında 30 ilə yaxın müddətə ermiş işgali altında qalan torpaqlarımız azad edilmişsi ilə qalib ordunun sənədə yazıldığı tarixi tarixçi alımlar, fundamental əsərlər və sənədlər topluları ilə əbdiləşdirdilər: "Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək" (kollektiv, Bakı, 2021), "Böyük Qayıdış" (kollektiv, Bakı, 2021), "İkinci Qarabağ müharibəsi: zəfər salnaməsi" (Nazim Məmmədov, Bakı, 2022), "Vətən müharibəsi tarixi: şəxsiyyət faktoru" (kollektiv, Bakı, 2022) (3 dildə), "Məğlubiyyətdən zəfərə" (Mais Əmrəhov, Bakı, 2023) adlı əsərlər onların bir hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında" 5 yanvar 2022-ci il tarixli sərəncamının icrası ilə bağlı Tarix İnstitutunda "Şuşa-270: arxeologiyası, tarixi, etnoqrafiya və antropologiyası" adlı respublika elmi konfransı, 5-6 dekabr 2022-ci il tarixlərde "Şuşa-270: Dünya mədəniyyət mərkəzləri kontekstində" adlı respublika elmi konfransı, 5-6 dekabr 2022-ci il tarixlərde "Şuşa-270: Dünən mədəniyyət mərkəzləri kontekstində" adlı beynəlxalq elmi konfranslar keçirildi, konfranslarda Şuşa ilə bağlı Azərbaycan, Türkiye, Ukrayna, Polşa, Albaniya və s. ölkələrdən olan alımların ümumilikdə 80-dən çox elmi məruzəsi dinişnildi. Həmçinin Şuşanın XIX-XX əsrin əvvəlləri tarixi ilə bağlı monoqrafiya (Gülcəmal Sadixova, "Şuşa şəhərinin tarixi: XIX-XX əsrin əvvəlləri", Bakı, 2023) da "Şuşa ili" çərçivəsində nəşr olundu. Ümumiyyətdə, Qarabağın tarixine həsr olunmuş monoqrafiyalar, sənəd topluları da çapa hazırlanmış, bəziləri artıq çapdan çıxmışdır. Bunların içərisində professor Kərim Şükürovun tərtibçisi və ön sözünün müəllifi olduğu Qarabağın 1822-1846-ci illər tarixine dair sənəd toplusu (Karabax 1822-1846 qq. Dokumenti i materiali, (Sostavitel i avtor predisloviye Kərim Şükürov, Bakı: Ideal-print OOO, 2021, 1067 s.) qeyd etmək lazımdır. Topluda Qarabağın XIX əsrin I yarısına aid çoxlu sayıda sənəd və materiallar toplanmışdır. Institut əməkdaşları Nazim Məmmədovun "Qarabağın inkişaf konsepsiyası (1960-ci illərin sonları-1980-ci illərin əvvəlləri)" və Bəxtiyar Həsənovun "Qarabağ bölgəsi XX əsrin əvvəllərində" adlı əsərləri isə bu yaxınlarda işq üzü görmüşdür (Bakı, 2023).

Qarabağın tarixi ilə bağlı məsələlər də institut, əsas prioritetlərindən olmuş, tarixçi alımlar bu mövzuda fundamental tədqiqatlar aparmışlar. Tarix İnstitutunun son illərde ən mühüm elmi nəticələrindən biri də İrəvan tarixi ilə bağlı hazırlanmış "İrəvan neçə varsa: keçmişdən bu güne" (Bakı, 2022) adlı əsərdir. Əsərdə ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkilde tədqiq olunmuş, Azərbaycan tarixi kontekstində İrəvan şəhərinin tarixi coğrafiyası, tarixinin əsas dövrləri, Ermənistanın İrəvanın azərbaycanlı əhalisine qarşı etnik təmizləmə siyaseti, şəherin topomiyası, epiqrafik abidələri, dialekti və başqa məsələlər geniş şəkilde təhlil olunmuşdur. Eyni zamanda bu elmi istiqamət üzrə Bəxtiyar Əhmədovun "Göycə mahali Azərbaycanlılarına qarşı deportasiyalar və soyqırımlar" adlı əsəri işq üzü görmüşdür (Bakı, 2022). Kollektiv müəllif heyeti tərəfindən nəşrə hazırlanmış "İrəvan şəhərinin tarixi (XIX -XX əsrin əvvəlləri)" əsəri isə hazırda çap mərhələsindədir. Bunaqla eyni zamanda, Qarabağın tarixi



xinin sistemli öyrənilməsinin təşkili məqsədi ilə institutda "Qarbi Azərbaycan tarixi" şöbəsi yaradılmışdır.

Azərbaycan zəngin, eyni zamanda gərgin və mürekkeb tarixi inkişaf yolu keçmişdir. Tarix İnstitutunun əməkdaşları Azərbaycan Respublikasının siyasi tarixi üzrə də gərgin əmək sərf etmişlər. Onların neşre hazırladığı üçüncü "Azərbaycan Respublikası tarixi" dövlət müstəqilliyinin bərpasından günümüzdək olan dövrü, onun birinci cildi isə Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk dövrüne həsr olunmuşdur. Əsərdə dövlət müstəqilliyi uğrunda mübarizədə Ulu önder Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi və Moskva dövrü fəaliyyəti xüsusi mərakeha kimi ayrılaq tədqiq edilmiş, onun dövlət müstəqilliyinin bərpasındaki tarixi rolü ətraflı şəkildə izah olunmuşdur. Müstəqillik haqqında Konstitusiya Aktinin qəbulu, Ermenistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, Birinci Qarabağ müharibəsinin başlanmasına, gedidi, AXC-Müsəvət cütlüyüն ու պատմությունը (2021, 15-18 sentyabr, Ağdam) adlı simpoziumu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qururlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin iştirakı ilə keçirilən "Qafqaz Alaniyasi: tarix, din və memarlıq" (2021, 26 may, Bakı), "Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində" (2022, 5-6 dekabr, Bakı) adlı beynəlxalq elmi konfrans, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasının birge təşkilatçılığı ilə keçirilən "Qafqaz Alaniyasi: dini və sosial həyatı" (2023, 14 aprel, Bakı) adlı beynəlxalq konfransları misal göstərmək olar. Həmçinin, institut əməkdaşları dövünün bir sıra ölkələrində keçirilən beynəlxalq konfranslarda çıxış etmiş, Azərbaycan və dünya tarixinin aktual məsələləri ilə bağlı məruzələri ni səsləndirmişlər.

Respublikanın müxtəlif elmi təşkilatları və təhsil ocaqları ilə də əlaqələr gücləndirilmiş, qarşılıqlı təcrübə programları həyata keçirilmişdir. Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Diller Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspi Universitetinin tələbə, müəllim heyəti Tarix İnstitutunda təcrübə keçmiş, institutun magistrantları isə Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi-pedaqoji təcrübə keçmişlər, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə elmi əməkdaşlıq barədə memorandum imzalanmışdır. Tarix İnstitutunun elmi əsərləri dövünün və respublikanın əsas elmi müəssisələrinə, kitabxanalara göndərilmişdir. Son iki il ərzində institut Milli kitabxana, müxtəlif universitet və elmi mərkəzlerin kitabxanasına öz əsərlərindən 14 min nüsxədən çox kitab hədiyyə etmişdir.

İnstitut gələcəyə yönelik bir çox planlar, elmi istiqamətlər müəyyən edib və elmi tədqiqatları gücləndirmək, elmi potensialı artırmaq məqsədile bir sıra addımlar atır. Institut əməkdaşlarının uzunmüddətli və qısamüddətli ezməyişlərə cəlb olunması, onlara bu sahədə mümkün köməkliyin göstərilməsi mehz bu məqsədə xidmet edir. Son illərdə institut əməkdaşları Türkiye Cumhuriyyətinin İstanbul, Ankara şəhərlərində, Rusiya Federasiyasının Moskva, Kazan şəhərlərində, Gürcüstan Respublikasının Tbilisi şəhərində, Qazaxistan Respublikasının Almatı şəhərində elmi ezməyişdə olmuş, elmi dövriyyəyə yeni sənəd və materialları getmişlər. Gələcəkdə institut imkanları daxilində elmi ezməyişlərin miqyasını genişləndirmək, Avropa arxivlərindən və kitabxanalarından da yeni materialları institutun tədqiqatlarına daxil etmək hədəflənmişdir.

Tarix İnstitutu ölkəmizin, xalqımızın məraqla dairesindən olan müxtəlif tarixi mövzular, prioritət istiqamətlər üzrə işini davam etdirir, dövrün tələblərinə, elmi ictiyatiyyətin çağırışlarına cavab vermək istiqamətində fealiyyət göstərir. Institut əməkdaşları hazırladı bircəldilik və 15 cildlik Azərbaycan tarixi üzrəndə yorulmadan işləyirlər. Azərbaycan tarixinin yeni konsepsiyyada təqdim edən her iki əsər ictiyatiyyətin müzakirəsinə veriləcək və daha sonra nəşr olunacaqdır.

mitəsi, R.B.Süleymanov adına Şərqsünsəlqidən Şərqsünsəlqidən İstitutu ilə, Türkmenistən Sakarya Tətbiqi Elmlər Universiteti və Bandırma Onyedi Eylül Universitetləri arasında əməkdaşlıq haqqında memorandumlar imzalanmış, birgə işlər barədə razılıq gelmişdir.

İnstitut son illərdə bir çox beynəlxalq konfrans və simpoziyumin təşkilatçısı, tərefdaşı və ev sahibi olmuşdur. Bunların içərisində Atatürk Kültürü, Dil və Tarix Yüksek Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri də, daxil olmaqla Türkiye və Azərbaycandan 30-dan çox tarixçi-alımlı iştirak etdiyi "Müstəqilliyinin 30 ilində Azərbaycan-

Turkiyə elaqələri və beynəlxalq münasibətlər" (2021, 15-18 sentyabr, Ağdam) adlı simpoziumu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Dini Qururlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin iştirakı ilə keçirilən "Qafqaz Alaniyasi: tarix, din və memarlıq" (2021, 26 may, Bakı), "Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində" (2022, 5-6 dekabr, Bakı) adlı beynəlxalq elmi konfrans, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasının birge təşkilatçılığı ilə keçirilən "Qafqaz Alaniyasi: dini və sosial həyatı" (2023, 14 aprel, Bakı) adlı beynəlxalq konfransları misal göstərmək olar. Həmçinin, institut əməkdaşları dövünün bir sıra ölkələrində keçirilən beynəlxalq konfranslarda çıxış etmiş, Azərbaycan və dünya tarixinin aktual məsələləri ilə bağlı məruzələri ni səsləndirmişlər.

Respublikanın müxtəlif elmi təşkilatları və təhsil ocaqları ilə də əlaqələr gücləndirilmiş, qarşılıqlı təcrübə programları həyata keçirilmişdir. Azərbaycan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Diller Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti və Qərbi Kaspi Universitetinin tələbə, müəllim heyəti Tarix İnstitutunda təcrübə keçmiş, institutun magistrantları isə Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi-pedaqoji təcrübə keçmişlər, həmçinin, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə elmi əməkdaşlıq barədə memorandum imzalanmışdır. Tarix İnstitutunun elmi əsərləri dövünün və respublikanın əsas elmi müəssisələrinə, kitabxanalara göndərilmişdir. Son iki il ərzində institut Milli kitabxana, müxtəlif universitet və elmi mərkəzlerin kitabxanasına öz əsərlərindən 14 min nüsxədən çox kitab hədiyyə etmişdir.

İnstitut gələcəyə yönelik bir çox planlar, elmi istiqamətlər müəyyən edib və elmi tədqiqatları gücləndirmək, elmi potensialı artırmaq məqsədile bir sıra addımlar atır. Institut əməkdaşlarının uzunmüddətli və qısamüddətli ezməyişlərə cəlb olunması, onlara bu sahədə mümkün köməkliyin göstərilməsi mehz bu məqsədə xidmet edir. Son illərdə institut əməkdaşları Türkiye Cumhuriyyətinin İstanbul, Ankara şəhərlərində, Rusiya Federasiyasının Moskva, Kazan şəhərlərində, Gürcüstan Respublikasının Tbilisi şəhərində, Qazaxistan Respublikasının Almatı şəhərində elmi ezməyişdə olmuş, elmi dövriyyəyə yeni sənəd və materialları getmişlər. Gələcəkdə institut imkanları daxilində elmi ezməyişlərin miqyasını genişləndirmək, Avropa arxivlərindən və kitabxanalarından da yeni materialları institutun tədqiqatlarına daxil etmək hədəflənmişdir.

Tarix İnstitutu ölkəmizin, xalqımızın məraqla dairesindən olan müxtəlif tarixi mövzular, prioritət istiqamətlər üzrə işini davam etdirir, dövrün tələblərinə, elmi ictiyatiyyətin çağırışlarına cavab vermək istiqamətində fealiyyət göstərir. Institut əməkdaşları hazırladı bircəldilik və 15 cildlik Azərbaycan tarixi üzrəndə yorulmadan işləyirlər. Azərbaycan tarixinin yeni konsepsiyyada təqdim edən her iki əsər ictiyatiyyətin müzakirəsinə veriləcək və daha sonra nəşr olunacaqdır.

**Ellada BƏKİROVA
tarix üzrə fəlsəfə doktoru,
dosent**

Türkmenistanlı alımlar Hüseyin Cavidin Ev Muzeyində

Türkmenistan Elmlər Akademiyasının Məhəmməd Məhəmmədov adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Rəhmanverdi Qodarov və elmi işçi Məqsəd Mərədov AR Mədəniyyət Nazirliyinin Hüseyin Cavidin Ev Muzeyinin qonaqları olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara Türk dünyası ədəbiyyatının bənzərsiz simalarından olan, dahi Azərbaycan şairi və dramaturqu Hüseyin Cavidin hayatı, zəngin yaratıcılığı, əsərlərinin bədii-fəlsəfi əhəmiyyəti və xatiresinin əbdiləşdirilməsi istiqamətində görülən işlər haqqında etraftlı məlumat verilib. İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bakıda olan türkmen tədqiqatçılarına, həmçinin muzeyin tarixi, fealiyyət istiqamətləri, burada həyata keçirilən elmi-tədqiqat işləri, son illərdəki nəşrləri barədə etraftlı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara Hüseyin Cavidin Ev Muzeyinin direktori, filologiya elmləri doktoru Gülbeniz Babaxanının müəllifi olduğu "Heydər Əliyev və Hüseyin Cavid" monoqrafiyası və muzey tərəfindən ayrıca kitab halında neşre hazırlanan dramaturqun "Knyaz" və "Uçurum" pyesləri hədiyyə edilib. Daha sonra Türkmenistanlı alımları muzeyin xatirə kataloqla portretini, qarabağlı müəlliflərin əlyazma əsər kataloqunu, əlyazma əsərlərinin yaradıcılığını və Hüseyin Cavidin portretini fonunda şəkil çəkdiriblər.

Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanovanın "Qarabağlı müəlliflərin əlyazma əsər kataloqu" kitabı işıq üzü görüb.

Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmalar əsasında hazırlanmış kataloqda Qarabağda və ya əsələn Qarabağdan olub başqa ərazilərdə yaşmış görkəmli alımların müxtəlif məzmunlu və fərqli tarixi dövredə aid əlyazma əsərlərinin, Nəvvab Mir Möhsün Qarabağının avtoqraf əlyazmalarının, o cümlədən ədəbiyyata, tarixa, ərəb dilçiliyinə, dinə dair əlyazmaların elmi-paleografik təsviri yer alıb. Qarabağlı müəlliflərin əsərlərinin əlyazma nüsxələrinin vahid bir kataloqda toplanması onların həyat və yaradıcılığının dərindən öyrənilməsi üçün mühüm bir mənəbə sayılı bilər.

Zəlzələrin mənşə problemləri və onların Yer kürəsinin global gərginlik sistemi ilə bağlılığı

Zəlzələrin coğrafyası olduqca geniş olsa da, başverdiyi vaxt bilinmər. O hadisə hər vaxt, hər gün, hər an baş verə bilər. Ona görə də onun fəsalələrindən qorunmaq olmur.

Bəs zəlzələlər haqqında nə biliyik, onların təbiətini öyrənmək olar. Öncə onu qeyd etmek lazımdır ki, əksər təbiət hadisələri Yerin daxili prosesləri ilə əlaqəli olduğunu üçün elmi araşdırımlar tələb edir. Elma o da məlumdur ki, bir çox təbiət hadisələrinin, o cümlədən zəlzələlərin, vulkan püşkürmələrinin, sunamilerin baş verməsi və s. Yerin daxili dinamikası ilə bağlıdır. Ona görə həmin hadisələrin dərk edilməsi üçün, Yerin özünün inkişaf xüsusiyyətlərinin dərk edilməsi və öyrənilmesi gərəkdir. Burada Yerin özünün də təkamülünü, inkişafını tənzimləyən qüvvələr var. Bu geodinamiki qüvvələr dir. Həmin geodinamik qüvvələrin yaranması, formalşma mexanizmini və həmin qüvvələrin Yer kürəsində həm də onun qabığında paylanması qanunauyğunluğunun dərk edilməsi olduqca vacibdir. İndiye kimi elmde belə qüvvələrin varlığı ehtimal edilsə də həmin qüvvələr mücərrəd formada dərk edilir. Yer qabığının təkamülünün dinamikası konsepsiyası (YQTDK) yaranması bu mücərrədliyə son qoydu.

Geodinamik qüvvələrin yaranması, formalşma mexanizmi və yer qabığında paylanması qanunauyğunluğunun belə izah etmək mümkünündür. Fikrimcə həmin qüvvələr Planətimizin yarandığı andan onun Güneş orbitində, həm də öz oxu etrafında fırlanmağa başladığı andan mövcuddur. Həm Yerin özündə, həm də onun qabığında gedən global geotektonik proseslər həmin geodinamik qüvvələrin təsiri altında baş verir və inkişaf edir. Yer qabığında gedən əksər global geotektonik proseslər həmin geodinamik qüvvələrin təsiri altında gedir və inkişaf edir. Zəlzələ və vulkan fəaliyyətləri de həmin proseslərdən. Zəlzəle və vulkan püşkürmələri sinxron baş verdikleri üçün onların mənşə problemlərini və digər inkişaf xüsusiyyətlərinin birgə araşdırılması vacibdir. Məlumdur ki, Yerin daxilində gedən proseslərlə onu vizual müşahidə etmək mümkün deyildir. Ehtimal edilən izahlar o vaxt uğurlu hesab edilir ki, həmin izah təbiət qanunları və geoloji faktllarla uzlaşmış olsun.

YQTDK mövqeyindən Yerin geosferləri müxtəlif xüsusiyyəti olduğu üçün onlar Yerin fırlanmasına müxtəlif reaksiya verirlər. Ona görə də geofərəflər arasında sürüşmə baş verir. Nəticədə həmin zonalarda termodinamik fəza dəyişmələri baş verir. Həmin termo-dinamik şəraitdə maddələrin sixlığı kəsgin aşağı düşür və maddələrin həcmi kətastrafik formada genişlənir. Həmin fenomen hadsə pliyumların emalə gəlməsi ilə səciyyələndirilir. Fiziki-məxanik qanunlara əsasən pliyumların yaranması maddələrin həcmiñin genişlənməsi ilə müşayiət olunur. Bu artıq enerji deməkdir. Həmin yeni yaranan artıq enerji yer qabığının zəif zonalanda Yer üzərində qalxaşağa məcbur olur (həmin zonalar dərinlik yarıqlar və ya qalınlıqlı sahələr də ola bilər). Zəlzələlər və vulkan fəaliyyətləri mahiyyətəcə fiziki-kimyəvi proses olsada onların təzahür forması fiziki-məxaniki forma şəklində müşahidə edilə bilər. Beləliklə hər iki təbiət hadisəsi mahiyyətəcə kimyəvi proses olsa da onların Yer üzərində vizual müşahidə etdinizdəm təzahür forması məxaniki (zəlzələlər) və ya fiziki-kimyəvi proses kimi

qəbul edilə bilər. Verdiyimiz izahın zəlzələ və vulkan fəaliyyətlərinin mənşəyi haqqında daha optimal izah olmasını təbiət qanunları və geoloji faktlların əlaqəsi təsdiq edir.

YQTDK mövqeyindən əksər təbiət hadisələrinin, o cümlədən global geotektonik proseslərin təbiətinin aydınlaşdırılmasına imkan verir. Alınan neticələr təbiət hadisələri haqqında, o cümlədən zəlzəle və vulkan püşkürmələri-

Onlar heç vaxt Yerin qütb zonalarında müşahidə olunmur. Əksinə onlar orta və dairələrdə daha çox yayılmışdır, həm də yer qabığının gərginlik zonalarında yerləşməsində müyyən qanunauyğunluq müşahidə edilir. Həmin gərginlik zonalarının yaranması isə YQTDK mövqeyində, Yerin öz oxu etrafında fırlanması neticəsində əmələ gələn geodinamik qüvvələrin təsiri altında yaranması ilə bağlıdır.


Yaranan geodinamik qüvvələrin təsiri altında yer qabığında submeridional istiqamətində miqyasca bir neçə ranqli gərginlik zonaları yaranır. Həmin gərginlik zonaları gerilmə və sıxlama zonalarından ibarət olmaqla şərq istiqamətində növbələşirlər. Gərginlik zonalarının yaranması isə yer qabığının müxtəlif qalınlıqlı olması ilə bağlıdır. Belə gərginlik zonaları öz miqyasına global, regional və məhəlli seviyyəli olmaqla, yer qabığında meridianlər üzrə növbələşirler.

Yer kürəsində üç global gerilmə zonası müşahidə olunur. Həmin gerilmə zonaları Saki, Atlanti və Hind okeanları hövzələrini əhatə edir. Sakit və Atlantik okeanları hövzələrində seviyyələndirdiyimiz global və regional gerilmə zonaları ancaq Yer kürəsinin cənub zonalarında sərbəst yayılma bilir. Şimal zonada isə Hind okeani hövzəsində inkişaf tapan gerilmə zonaları Avroasiya kontenəti tərəfindən məhdudlaşdırılır. Mehə, ona görə də həmin səbəbdən Hind okeanı hövzəsində meridianlar üzrə inkişaf tapan gerilmə zonaları öz inkişaf formasını dərinlik yarıqları vasitəsilə ifa etmək məhdudlaşdırırlar. Ona görə də Hind okeanında inkişaf edən gerilmə zonaları Avroasiya kontinenti sahəsində öz ifadəsini, dərinlik yarıqları kimi göstərir.

Həmin dərinlik yarıqları Avroasiya kontinenti ərazisində əsasən üç şaxəye bölünür. Onlardan biri Ərabistan yarımadasını Afrika qitəsindən ayıraq (Qırmızı dəniz vasitəsilə) Aralıq dənizi istiqamətində inkişaf etmişdir. Həmin global yarıqdan bir qol (regional tip yarıq) ayrılaraq, Aralıq dənizinin şərqi sahili üzrə şimal istiqamətində (Kipr adasının şərqi sahili üzrə) inkişaf edərək Anadolu yarımadasına daxil olmuşdur. Türkiyədə baş verən zəlzələlər də həmin regional gerilmə yarıqları ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, həmin zona həm də Alp-Himalay kolliziya zonasının cənub zolağını əhatə edir.

Bildirmək isteyirdim ki, Avroasiya materikinin böyük bir sahəsini əhatə edən Alp-Himalay kolliziya zonasında məskunlaşmış xalqların əksəriyyəti türkəlli xalqlardır. Yeni yaradılan konsepsiya mövqeyindən kolliziya zonaları yer qabığının inkişafından kontinenslərin dövrünə aid edilir. Bu o deməkdir ki, həmin zonalar gelecekdə yer qabığının sabit zonasına çevriləcəkdir. Zəlzələ və vulkan kimi, təbiətin en dəhşətli hadisələri sabit zonalarda baş vermir.

Haqqverdi HAQVERDİYEV
Geologiya və Geofizika
Institutunun aparıcı elmi işçisi,
yer elmləri üzrə fəlsəfə doktoru



ELAN

"Heydər Əliyev və Azərbaycan təbiəti" mövzusunda beynəlxalq konfrans keçiriləcək

16 iyun 2023-cü il tarixində Bakı şəhərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumiyyət Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan təbiəti" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransın əsas elmi istiqamətləri:

- Azərbaycanın təbii kompleksləri, ekosistem tədqiqatları, ətraf mühitin qorunması
- Bioloji müxtəliflik, onun mühafizəsi və səmərəli istifadəsi
- Qorunan ərazilər, onların idarəələşməsi problemləri
- Azərbaycanın landschaftlarının torpaq və su ehtiyatları
- Ekoloji və bioloji resursların dinamikası, populyasiya tədqiqatları
- Paleobiologiya və geobiologiya
- Canlı növlerin tədqiqinə müasir (o cümlədən molekulyar-genetik) yanaşmalar
- Azərbaycan təbiətinə dair elektron məlumat bazaları və rəqəmsal xəritələşdirmə
- İşğaldan azad edilmiş ərazilərin təbiəti
- Ekoturizm

Tezisler conference.biol.2023@gmail.com elektron ünvanına göndərilməlidir.

Konfransın dili:

Azərbaycan və ingilis dilləri

Tezisin göndərildiyi məktubun mövzu yerində "Konfrans-Azərbaycan təbiəti" sözünün yazılıması tələb olunur.

Tezis faylinin (word) adı birinci müəllifin latin hərfi ilə yazılmış soyadı və adı ilə başlanmalıdır.

Tezislərin tərtibi qaydaları

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir setir buraxılır.

Tezisin metni:

Tezisler Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), setirlerarası 1.05 olmaqla, en çoxu 1 sahifə həcmində olmalıdır.

Abzaslar arasında məsəfa qoyulmur, mənən hər iki tərəfdən düzəldirilir.

Tezisin adı ortadan böyük hərflə BOLD (qara) şriftlə, bir setir buraxıldıqdan sonra növbəti setirdə ortadan BOLD şriftlə tezisin müəlliflərinin ad ve soyadları (ad açıq yazılır), bir setir buraxıldıqdan sonra ortadan italik şrifti ilə hər müəllifin iyi, ölkəsi, korrespondent* müəllifin e-mail ünvanı verilir.

Bir setir buraxıldıqdan sonra abzasdan (abzas - 1 sm) adı şriftlə əsas metn başlanır.

Tezisler orijinal tədqiqat işlərinin nəticələrini eks etdirməlidir. Tezis təqdim edən şəxslər konfransda mütləq çıxış etməlidirlər.

Tezisler təşkilat komitəsinin dəyərləndirməsindən sonra nəşr üçün qəbul ediləcəkdir. Tələblərə uyğun olmayan tezisler (nümune) çap olunmayıcaq.

Tezislerin göndərilməsi üçün son tarix 14.06.2023-cü ildir.

Tel.: (+994 50) 463 63 27

Şərqişünaslıq İnstitutunda "Müsəlman Şərqiinin çoxəsrlilik tarixində dönüş nöqtəsi - Türkiye Cumhuriyyəti" mövzusunda beynəlxalq konfrans

Türkiyə Cumhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə AMEA-nın akademik Z.Bünyadov adına Şərqişünaslıq İnstitutu 20-21 sentyabr 2023-cü il tarixlərində "Müsəlman Şərqiinin çoxəsrlilik tarixində dönüş nöqtəsi - Türkiye Cumhuriyyəti" adlı beynəlxalq elmi konfrans keçirəcək.

Şərqişünaslıq İnstitutu konfransda iştirak üçün tezis qəbulunu elan edir. Konfransın Türkiye tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, Türkiye - Azərbaycan əlaqələri və Türkiye - türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən tezislər təqdim oluna bilər.

Tezisler Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir.

Məruza tezislərinin mətni 300-350 sözdən ibarət olmaqla, Microsoft Word redaktöründə "Times New Roman" şrifti ilə -14, setirlerarası interval 1,5 olmaqla yazılmalıdır. Tezisler konfransın konfransturk@mail.ru elektron ünvanında qəbul olunur.

Tezislərin qəbulunun son tarixi 1 sentyabr 2023-cü il, qəbul olunan tezislərin elanı tarixi 7 sentyabr 2023-cü ildir.

Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayıcaq.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,
VII mərtəbə, akademik Z.M.Bünyadov adına
Şərqişünaslıq İnstitutu, 715-ci otaq
Tel.: +994 50 700 01 89

MÜSABİQƏ

Aşqarlar Kimyası İnstitutu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu vakant olan aşağıdakı vəzifənin tutulması üçün müsabiqə elan edir:

"Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi" laboratoriyası üzrə böyük elmi işçi - 1 yer

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq elan dərc edilən gündən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: AZ 1029, Bakı şəhəri,
Böyükşor şəhəsi, 2062-ci məhəllə.
Telefon: 514-96-12

Redaksiya heyəti:

İsa Həbibbəyli, Arif Həşimov, Dilqəm Tağıyev,
İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev,
Tofiq Nağıyev, İrədə Hüseynova, Gövhər Baxşəliyeva, Cəmil Əliyev,
İsmayıllı Hacıyev, Fuad Əliyev

Baş redaktor: Ağahüseyin Şükürov

Ünvan: AZ 1001, Bakı, İstiqlaliyyət küçəsi 30.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

e-mail: elm.nauka.gazet@gmail.com

Qəzet "Elm" qəzetinin redaksiyasında yığılır və "CBS" nəşriyyatında çap olunur.

Tiraj: 2000



Политика государственности Гейдара Алиева

Память великого лидера почтили на его родине

При совместной организации Президиума Национальной академии наук Азербайджана и Нахчivanского отделения НАНА состоялась научная конференция "Политика государственности Гейдара Алиева и современность". До начала мероприятия участники конференции возложили цветы к памятнику общенационального лидера Гейдара Алиева и почтили память великого лидера.

Посетив Музей Гейдара Алиева, гости ознакомились с экспонатами, в которых отражены основные моменты жизни и политической деятельности общенационального лидера. Затем участники мероприятия ознакомились с выставкой, организованной в Нахчivanском отделении НАНА в честь 100-летия со дня рождения великого лидера Гейдара Алиева.

Открыв конференцию вступительным словом, председатель отделения академик Исмаил Гаджиев сообщил, что по Распоряжению Президента Ильхама Алиева от 29 сентября 2022 года текущий год был объявлен в Азербайджанской Республике Годом Гейдара Алиева, а 28 ноября был утвержден соответствующий План мероприятий НАНА. Подчеркнув, что научная конференция "Политика государственности Гейдара Алиева и современность" проводится в рамках Года Гейдара Алиева, академик Исмаил Гаджиев рассказал о развитии, которое наблюдалось во всех сферах в период руководства великим лидером страной.

Определяя светлое будущее

Академик отметил, что в первый период руководства страной общенациональный лидер превратил Азербайджан из отсталой аграрной страны в развитую индустриальную республику; второй период руководства Гейдара Алиева пришелся на сложные для нашей страны годы. Подчеркнув, что Гейдар Алиев спас Азербайджан от угрозы гражданской войны и раскола и вписал свое имя в историю в качестве настоящего спасителя, председатель отделения добавил, что в годы руководства великим лидером республикой по его инициативе были реализованы многочисленные мероприятия, которые внесли весомую лепту в развитие страны и определили светлое будущее народа.

В своем выступлении академик Исмаил Гаджиев также рассказал об успехах, достигнутых в республике в различных сферах в период руководства Гейдара Алиева.

Затем с докладом "Учение Гейдара Алиева о независимой государственности и современный период" выступил президент НАНА академик Иса Габибейли. В своем докладе академик подчеркнул, что Гейдар Алиев является одним из выдающихся политических лидеров мира.

Отметив, что в связи со 100-летним юбилеем Гейдара Алиева в Национальной академии наук Азербайджана проводятся научные конференции и другие соответствующие мероприятия, руководитель НАНА добавил, что целью этих мероприятий является еще более глубокое изучение фактов, связанных с личностью, жизнью и политическим наследием Гейдара Алиева. Академик также рассказал о книгах и научных трудах, изданных в НАНА в рамках Года Гейдара Алиева.

Идеи лидера приносят свои плоды

Далее президент НАНА рассказал о проводимой Гейдаром Алиевым в первый период руководства страной дальновидной политике, нацеленной на будущую независимость Азербайджана, о внимании, которое он уделял развитию нефтеперерабатывающей промышленности, результатах, к которым привела заложенная им нефтяная стратегия, а также о постановлениях, принятых в нахчivanском периоде деятельности общенационального лидера, и важных мероприятиях, реализованных по его инициативе.

Говоря об итогах 44-дневной Отечественной войны, академик Иса Габибейли рассказал о широкомасштабных созидательных работах, которые ведутся в Карабахе, и решительной политике, претворяемой в жизнь Президентом Ильхамом Алиевым в связи с открытием Зангезурского коридора. Подчеркивалось, что идеи Гейдара Алиева приносят свои плоды и сегодня, глава государства Ильхам Алиев ведет Азербайджан вперед в свете идей великого лидера, нацеленных на светлое будущее страны, эти идеи успешно претворяются в жизнь его достойным преемником в соответствии с требованиями современности.

В заключение своего выступления академик Иса Габибейли преподнес в дар Нахчivanскому отделению НАНА третье издание "Красной книги" Азербайджанской Республики.

Затем с докладом "Гейдар Алиев и азербайджанская наука" выступил и.о. первого вице-президента НАНА академик Ариф Гашимов. Он рассказал о создании в Азербайджане по инициативе

общенационального лидера Гейдара Алиева национальной системы науки, подготовке высокоспециализированных национальных кадров, мероприятиях, реализованных для обеспечения защиты ученых и представителей интеллигентии.

Для единства тюркского мира

Говоря о вкладе Гейдара Алиева еще в первый период его руководства страной в развитие науки, а также главного храма науки республике - Академии наук - ученый рассказал об успехах отечественной науки в период независимости и современной деятельности научно-исследовательских институтов, учрежденных по инициативе общенационального лидера.

Далее вице-президент НАНА академик Ирада Гусейнова выступила с докладом "Гейдар Алиев и природа Азербайджана", в котором рассказала о реализованных великим лидером мероприятиях, нацеленных на решение экологических проблем и сохранение природного богатства страны, особенно - о проведенной в период независимости земельной реформе и присоединении Азербайджана к международным конвенциям по защите биоразнообразия и окружающей среды.

Академик Гусейнова также говорила о деятельности институтов природных ресурсов и биоресурсов и высоко оценила труд ученых Нахчivanского периода деятельности общенационального лидера Гейдара Алиева, и в частности, работы Института истории, этнографии и археологии доктора исторических наук, доцента Эмина Шихалиева ("Гейдар Алиев и тюркский мир").

Помимо этого, на конференции были прослушаны доклады генерального директора Института истории, этнографии и археологии Нахчivanского отделения НАНА члена-корреспондента НАНА Гаджи Фахраидина Сафарли ("Миссия спасителя в деятельности общенационального лидера Гейдара Алиева"), генерального директора Института искусства, языка и литературы отделения члена-корреспондента НАНА Абульфаза Гулиева ("Вопросы, связанные с идеей единого Азербайджана, в наследии Гейдара Алиева") и заведующего отделом Института истории, этнографии и археологии доктора исторических наук, доцента Эмина Шихалиева ("Гейдар Алиев и тюркский мир").

В этих выступлениях ученых речь шла о реализованных великим лидером мероприятиях, нацеленных на защиту интересов народа и культурных ценностей, обеспечение целостности Азербайджана и единства тюркского мира.



Пропаганда
в мировом
масштабе

стр. 10 ⇨



В контексте
современных
геополитических
вызовов

стр. 10 ⇨



Поворотный
момент

стр. 11 ⇨



Зарубежные
сейсмологи
посетили
Карабах

стр. 12 ⇨

Пропаганда в мировом масштабе

Сотрудничество ученых и библиотекарей внесет весомую лепту в развитие науки



Состоялось очередное заседание Ученого совета Института литературы имени Низами Гянджеви НАНА. В мероприятии приняли участие президент НАНА академик Иса Габибейли, члены Ученого совета, директор Азербайджанской национальной библиотеки имени М.Ф.Ахундова (АНБ) профессор Керим Тахиров, сотрудники отдела электронной академии аппарата Президиума НАНА.

Открыл заседание вступительным словом, академик Иса Габибейли ознакомил присутствующих с вопросами, стоящими на повестке дня. Поздравив ряд ученых института с юбилеями, академик высоко оценил их деятельность и вручил им Почетные грамоты.

Руководитель НАНА поблагодарил директора АНБ за передачу Институту литературы изданных библиотекой библиографических указателей.

Библиотечная система - на должном уровне

В своем выступлении на церемонии академик Иса Габибейли сообщил, что сегодня Азербайджанская национальная библиотека, известная своим богатым наследием, является одной из ведущих библиотек республики, которая оказывает услуги читателям с помощью современного, постоянно совершенствующегося электронного каталога. Сказав, что Азербайджанская национальная библиотека является основной библиотекой, к которой больше всего обращаются наши ученые и представители интеллигенции, академик Иса Габибейли добавил, что она сохранила статус национальной библиотеки благодаря стараниям великого лидера Гейдара Алиева, и сегодня эта библиотека является примером в сфере организации библиотечного дела в стране.

Руководитель НАНА отметил, что во время пандемии библиотека сыграла важную роль в продолже-

нии нашими учеными своих научных исследований, и подчеркнул заслуги профессора Керима Тахирова в достижении АНБ своего нынешнего уровня. Академик сообщил также, что международные библиотечные организации и научная общественность также считают Керима Тахирова специалистом-профессионалом, он на должном уровне представляет библиотечную систему республики на проходящих за рубежом мероприятиях.

Реалии и задачи

Сказав, что сегодня Азербайджанская национальная библиотека передает Институту литературы 479 книг в 104 наименованиях, академик Иса Габибейли выразил уверенность в том, что, будучи ценными источниками, эти книги сыграют важную роль в проведении нашими учеными дальнейших исследований и внесут весомую лепту в развитие отечественной науки.

В свою очередь, профессор Керим Тахиров выразил уверенность в том, что подобное сотрудничество внесет весомую лепту в развитие науки.

Затем были рассмотрены вопросы, связанные с исследованием жизни и деятельности ряда исторических личностей и деятелей литературы, задачами, стоящими перед отечественной наукой в современный период, подготовкой ко Второму литературно-книжному фестивалю тюркского мира, проведением 100-летних юбилеев выдающегося ученого-литературоведа Ка-

мала Талыбзаде и видного поэта, литературоведа Гасыма Гасымзаде.

Далее о своих зарубежных мандириках рассказали сотрудники института - доктора филологических наук, профессора Асиф Рустами, Алмаз Ульви Биннатова, Абид Тахирли и Марзия Наджафова, доктор философии по филологии Шафа Алиева.

На мероприятии также был прослушан доклад исполнительного директора Института литературы доктора философии по филологии, доцента Мехмана Гасанли на тему "Электронный институт литературы: реалии и задачи".

Подходить со всей ответственностью

А в заключение ученый секретарь института доктор философии по филологии, доцент Айтон Багирли рассказала о стоящих на повестке дня вопросах, связанных с издательской деятельностью, проведением конкурсов и т.д.

Затем выступили профессора Газанфар Паشاев, Имамверди Гамидов, доктор филологических наук Абид Тахирли и доктор философии по филологии Исмикан Османлы, которые рассказали о вкладе Азербайджанской национальной библиотеки в развитие литературоведения в стране.

В заключение выступил директор Азербайджанской национальной библиотеки профессор Керим Тахиров, который подчеркнул, что сегодня основной целью библиотеки является пропаганда в мировом масштабе успехов нашей республики, достигнутых под руководством Президента Ильхама Алиева. Он отметил, что руководимое им учреждение всеми силами и со всей ответственностью оказывает необходимые услуги ученым, представителям интеллигенции, студентам, одним словом, всем читателям.

Сказав, что передаваемые книги внесут важную лепту в развитие науки в Азербайджане, профессор Керим Тахиров поблагодарил руководство НАНА и всех участников мероприятия за внимание, оказанное деятельности Азербайджанской национальной библиотеки и его самого, и сообщил, что сотрудничество между двумя организациями продолжится и в дальнейшем.

В контексте современных геополитических вызовов

Многогранные отношения между Азербайджаном и Пакистаном опираются на принципы дружбы и братства



В Институте философии и социологии (ИФС) НАНА состоялась республиканская конференция "Гейдар Алиев и азербайджано-пакистанские отношения". Открыв мероприятие вступительным словом, президент НАНА академик Иса Габибейли сообщил, что продолжающиеся во многих сферах многогранные отношения между Азербайджаном и Пакистаном опираются на принципы дружбы и братства.

Рассказав о заслугах общенационального лидера Гейдара Алиева в развитии двусторонних связей, академик подчеркнул, что в настоящее время эта политика успешно продолжается Президентом Ильхамом Алиевым.

Сказав, что Азербайджан поддерживает Пакистан во всех вопросах, руководитель НАНА отметил, что на многих международных платформах оба государства выступают, исходя из одинаковых интересов, координируют свою деятельность и безусловно поддерживают друг друга.

Академик Иса Габибейли сообщил, что сотрудничество с Пакистаном успешно продолжается и в научной сфере, научные структуры обеих стран осуществляют совместную деятельность в подготовке докторантов и докторантов. Академик подчеркнул, что в рамках двустороннего сотрудничества в НАНА планируется предоставить докторантам из Пакистана возможность получить бесплатное образование. Ученый также добавил, что в Лахорском государственном университете Пакистана на языке урду была издана книга, посвященная творчеству великого азербайджанского поэта Низами Гянджеви.

В своем выступлении гендиректор ИФС профессор Ильхам Мамедзаде рассказал о разносторонних связях между государствами и проанализировал их экономическую и политическую значимость. Он также подчеркнул, что одним из факторов расширения двусторонних связей является реализация мероприятий в сфере развития науки и образования.

Далее было прослушано онлайн-выступление ректора Престонского университета Пакистана профессора Абдула Басита "Пакистано-азербайджанские отношения в контексте современных геополитических вызовов", в котором он сообщил, что связи между двумя странами стали налаживаться еще в прошлом веке, а за последние 30 лет эти отношения, опиравшиеся на историческую, культурную, религиозную, политическую общность, достигли высокого уровня развития. Абдул Басит рассказал о геополитических проблемах, с которыми в современный период столкнулись Пакистан и Азербайджан, и отметил, что в ходе азербайджано-армянского конфликта Пакистан всецело осудил захватническую политику Армении, поддержал Азербайджан и признал его территориальную целостность.

На мероприятии свой доклад на тему "Гейдар Алиев и Мухаммед Али Джинна - два гениальных отца нации" представил главный редактор пакистанской газеты Daily Ittehad, вице-президент Совета редакторов пакистанских газет Тахир Фарук. Он рассказал о заслугах двух гениальных личностей, которые сыграли важную роль в политической жизни Азербайджана и Пакистана, перед своими народами.

Тахир Фарук подчеркнул, что общенациональный лидер азербайджанского народа Гейдар Алиев сыграл исключительную роль в построении независимого Азербайджана и формировании его будущего.

Нерушимое единство

В Баку состоялся II фестиваль литературы и книги тюркского мира



братских тюркских государств, сыгравших исключительную роль в организации фестиваля и принявших в нем участие", - заключил народный писатель.

Затем выступила председатель комитета Милли Меджлиса по культуре Ганира Пашаева, которая подчеркнула, что фестиваль является еще одним ярким примером дружбы и единства тюркских государств. "В этом году, - поделилась депутат, - на фестивале было представлено больше книг, написанных об истории нашей Великой Победы,

они гордо украшают книжные стенды прилавков".

Состоявшийся в Самарканде (Узбекистан) в ноябре прошлого года IX саммит Организации тюркских государств, продолжила она далее, является очередным этапом в укреплении единства тюркского мира, на котором Президент Ильхам Алиев в очередной раз подчеркнул важность развития сотрудничества между тюркскими государствами во всех сферах. "Глава нашего государства во время своего выступления на саммите, заявив

о важности тюркского единства с общим историко-культурным наследием, особо отметил значение Победы, одержанной в Отечественной войне, а также значение Зангезурского коридора для всего тюркского мира".

Через выступления всех ораторов (народный поэт Сабир Рустамханлы, депутат ММ Джаваншир Фейзиев, вице-президент НАНА академик Дильгам Тагиев, генеральный директор Института рукописей имени Мухаммада Физули НАНА академик Теймур Керимли, представители ряда международных организаций) красной нитью прошла мысль, что фестиваль является большим праздником слов, что он укрепит литературные и культурные связи между тюркскими народами и поможет молодому поколению узнать великих личностей тюркского мира.

Отметим, что в организованной в рамках фестиваля книжной ярмарке участвуют различные издательства, а каждый день фестиваля называется в честь страны-участницы - например, День Азербайджана, День Турции, День Казахстана и т.д.

Кроме того, в рамках фестиваля организованы различные научные конференции, симпозиумы, уроки поэзии, встречи с известными авторами тюркского мира и автограф-сессии. Также впервые на этом фестивале ожидается показ фильмов в формате летнего кино.

Фейхоя цветет в июне

В условиях изменения климата большое влияние на флору оказывают экологические факторы



Известно, что фейхоя (*Feijoa-Acca Berg*) является типичным субтропическим растением, родина которого - субтропические районы Южной Америки. Однако в 1960 году азербайджанские дендрологи переселили его за пределы естественного ареала в новые места обитания (этот процесс называется интродукцией) - в данном случае, - на Абшеронский полуостров.

С тех пор изучение, ботаническое описание и способы размножения этого растения в условиях полуострова стало одним из направлений научных исследований ученых Института дендрологии (ИД) Министерства науки и образования (МНО).

Поскольку интродукция - это процесс введения в некую экосистему чужих ей видов - для ботаников было чрезвычайно важным определить, сможет ли хрупкое субтропическое растение приживаться в суровых условиях Абшерона с его засушливым климатом и режимной водоподачей.

Природный источник йода

Оказалось, что *Feijoa Acca Berg* достаточно устойчива, и абшеронский климат ее не страшен. По мнению научного сотрудника ИД Афет Багирлы, которая на экспериментальной площадке института регулярно проводит исследования фейхоя, ее плоды столь же экзотичны, как и их цветы. "Растение, - поделилась она, - имеет богатый состав плодов, это природный источник йода и других, не менее важных, лекарственных компонентов. Поэтому, учитывая ее технико-экономическое значение, считаем необходимым создание массовых насаждений".

Отметим, что один из видов фейхоя - *Feijoa Sellowiana Berg* -

культивируется как в комнатных (или тепличных), так и уличных условиях. Это вечнозеленое низкоствольное дерево или кустарник до шести метров высотой с серовато-желтыми ветвями и длиной листьев до 4-6 см. Растение имеет однолепестковые белые (с темно-розовым нутром) цветки - одиночные или собранные в восходящие соцветия, количество цветков в группе - от трех до пяти. Время цветения фейхоя - июнь.

Семена теплолюбивого и засухо-морозостойкого *Feijoa Sellowiana Berg*, выращенные в теплицах Института дендрологии, собирали с ее плодов, и согласно всем агротехническим правилам, высевали на подготовленный субстрат на открытой местности. "Оптимальная температура воздуха для вегетационного периода, - поясняет специалист, - 18-200 градусов, для цветения 200-250. В жаркие летние дни рост прекращается, плоды развиваются плохо, а когда начинаются первые осенние дожди, растение снова идет в рост - об этом свидетельствуют соответствующие исследовательские методы, изучающие стадии цветения, плодоношения и продуктивности".

Фейхоя прекрасно растет на глинисто-песчаных почвах, где грунтовые воды залегают глубоко. В нашей стране в дикой природе фейхоя растет, конечно, в субтропической Лянкяранской зоне, где вегетация заканчивается в конце марта-начале апреля - в отличие от Абшерона, где она начинается и заканчивается на 10-15 дней раньше. И в том, и в другом случае растение цветет дважды в год - наиболее интенсивно весной и летом, и относительно слабо - осенью. Зависит это от многих причин. К примеру, согласно наблюдениям ученых, цветение и плодоношение *Feijoa Sellowiana Berg*, интродуцированной в условиях Абшерона,

зависит главным образом от факторов внешней среды.

В условиях Абшерона и Габалы

"В целом цитрусовые хорошо растут и дают качественные семена и плоды в климатических и почвенных условиях нашего полуострова - так же, как и у себя на родине. Высаживать растение можно даже на участках земли, где не смогли бы вырасти, к примеру, чай, лимоны и мандарины. Фейхоя не нужно защищать от мороза, как другие цитрусовые, а наиболее продуктивные периоды для фейхоя - это обычно середина октября и ноябрь", - заключила Багирлы.

Продуктивность облепихи крупшиновидной (*Hippophae L*) в условиях сухого субтропического климата Абшерона и естественных почвенно-климатических параметрах Габалинского района в зависимости от экологических условий изучали сотрудники ИД - заведующий отделом экологии и изменения климата Гусейнага Асадов и научный сотрудник лаборатории систематики Кямали Садыгова.

По окончании исследований ботаники пришли к выводу, что экологические факторы в условиях изменения климата оказывают определенное влияние на это растение. Так, получить высокий урожай этого ценного представителя флоры в условиях Абшеронского полуострова можно, по их мнению, только при эффективном проведении агротехнических мероприятий. И тогда масло, полученное из сока и семян облепихи, будет таким же качественным, как и масло, полученное из облепихи габалинской.

О пользе плодов этого ценного сырья, богатого минералами и витаминами, для производства лекарственных препаратов известно всем. В народной медицине сок и масло, полученные из него, применяют при лечении заболеваний легких, печени, желудочно-кишечного тракта, суставов и других заболеваний. То есть, в нем содержатся все необходимые для человеческого организма вещества - кислоты, азотистые вещества, масла, минеральные соли, ферменты, гликозиды, фитонциды и другие биологически активные вещества: эти качества за облепихой признаны еще с древних времен.


(продолжение на стр. 12)

Крепнет сотрудничество

Азербайджанский ученый удостоен звания Почетного профессора Кыргызского национального университета

Генеральный директор Института экономики Министерства науки и образования доктор экономических наук, профессор Назим Музаффарли (Иманов) удостоен звания "Почетный профессор Кыргызского национального университета (КНУ)". Решение об этом принял Ученый совет КНУ.

На торжественном мероприятии, состоявшемся 2 июня в Кыргызском национальном университете, ректор вуза Толобек Абдрахманов вручил Назиму Музаффарли диплом почетного профессора. Кроме того, между КНУ и Институтом экономики был подписан меморандум о взаимопонимании по сотрудничеству в сфере науки и образования, который скрепили своими подписями руководители двух структур.



Кроме того, азербайджанская делегация во главе с профессором Назимом Музаффарли (в состав которой вошли также руководитель Научного центра реконструкции постконфликтных территорий Института экономики доцент Азэр Сафаров, ведущий научный сотрудник доцент Фамиль Рустамов) приняла участие в международной научно-практической конференции "Устойчивое развитие в условиях экономических и экологических вызовов", организованной общественным фондом "Общество и наука".

Азербайджанские ученые выступили на ней с докладами, после которых состоялись широкие обсуждения.

Отметим, что конференция организована при поддержке Межгосударственного фонда гуманитарного сотрудничества СНГ. В международном мероприятии приняли участие ученые и исследователи из Азербайджана, России, Казахстана, Кыргызстана, Беларуси, Молдовы, Узбекистана.

Поворотный момент

Институт востоковедения НАНА проведет международную конференцию к 100-летию Турецкой Республики

В этом году 29 октября исполняется 100 лет со дня образования Турецкой Республики. По этому поводу 20-21 сентября нынешнего года Институт востоковедения имени академика Зии Буняярова НАНА проведет международную научную конференцию на тему "Поворотный момент в многовековой истории мусульманского Востока - Турецкая Республика".

В институте уже начался прием заявок на участие в конференции. На мероприятие могут быть представлены тезисы, охватывающие научные темы по истории, литературе, экономике, политической и общественной жизни Турции, связям между братской страной и Азербайджаном, отношениям между тюркскими государствами.

Тезисы принимаются на азербайджанском, турецком, английском, русском и арабском языках.

Желающие принять участие в конференции могут до 1 сентября отправить тезисы по адресу konfransturk@mail.ru. Список принятых тезисов будет объявлен 7 сентября.

Тезисы авторов, не участвующих в конференции, публиковаться не будут.

Песня вечности

В ЦНБ НАНА организована выставка ко дню рождения Микаила Мушфига

5 июня - день рождения видного представителя азербайджанской литературы XX века Микаила Мушфига. По этому поводу в Центральной научной библиотеке НАНА была организована выставка.



На ней представлены книги из библиотечных фондов, среди которых "Избранные произведения", "Микаил Мушфиг. Биография", "Песня вечности", "Мушфиг и фольклор", "Мои дни с Мушфигом", "Три ветки" и другие.

В издания также вошли произведения и переводы бессмертного Мушфига в различных поэтических жанрах и написанные в разные годы.

Отметим, что свое поэтическое творчество Микаил Мушфиг начал в 1926 году со стихотворения "Бу гюн", опубликованного в газете "Гяндж ишчи". Через год он уже публикует свои стихи в журналах "Просвещение и культура", "Комсомол".

Самый продуктивным для поэта стал 1932 год. Именно в это время выходит его книги "Голоса дня", "Удары", "Хлопок", затем одна за другой - "Стихи", "Пастух", "Мой друг", "Сломанный саз", "Свобода".

Микаил Мушфиг придавал особое значение детской литературе. Об этом свидетельствуют его книги "Шянгюль. Шюнгюль. Мянгюль", сказки "Крестьянин и змей", поэмы "Гая", "География", "Школьный Восток", "За Захру" и другие произведения.

В 1937 году он подготовил к печати книги "Чаглаян", "Утро", "Песнь вечности", "Снова был бы тот сад", "Листья чувств", "Тертерские песни", которые считаются наиболее ценными произведениями в его творчестве.

Молодой ученый - во главе института

Доцент Фархад Гулиев представлен Ученому совету Института археологии, этнографии и антропологии

Назначен исполняющий обязанности директора Института археологии, этнографии и антропологии НАНА. Им стал доктор философии по истории, доцент Фархад Гулиев. На собрании, которое прошло по этому поводу, президент НАНА академик Иса Габибейли представил Фархада Гулиева Ученому совету института.

Напомним, что до этого Фархад Гулиев руководил Карабахской археологической экспедицией института, работал на должности заведующего научно-фондовым и экспозиционным отделом этого научного учреждения, а также руководил азербайджано-японской и азербайджано-корейской международными археологическими экспедициями, проводил совместные с турецкими археологами исследования. Важные научные достижения Фархада Гулиева связаны с обнаружением и исследованием археологического памятника эпохи неолита Гейтепе.

Статьи ученого, посвященные археологии Азербайджана, публиковались в зарубежных журналах с высоким импакт-фактором, две его книги изданы в республике, две - за рубежом.



Фейхоа цветет в июне

В условиях изменения климата большое влияние на флору оказывают экологические факторы

(начало на стр. 11)

С другой стороны, одним из важнейших свойств облепихи является ее способность поглощать молекулярный азот из атмосферы - за счет того, что в корнях растения есть азотфикссирующие бактерии, улучшающие и обогащающие почву, а также рекультивирующие землю. "Создавая новый фитоценоз, - отметил Асадов, - растение делает почву пригодной для возделывания и повышает ее продуктивность. Поэтому мы и рекомендуем широко использовать уникальную облепиху в озеленении".

Золотая ягода, сибирский ананас

Hippophae L занимает особое место во флоре Азербайджана. За внешний вид и редкие целебные свойства его называют "золотой" ягодой, "золотым" фруктом, а за приятный экзотический аромат - "сибирским ананасом". Его ягоды по вкусу напоминают смесь лимона и ананаса. Хотя по вкусу он и напоминает ананас, но с точки зрения лечебной ценности плоды облепихи превосходят ананас. И самым ценным является, бесспорно, масло, полученное из плодов и семян облепихи.

Отметим, что химический состав плодов облепихи, произрастающей в нашей стране, был изучен учеными Института ботаники еще пять лет назад. Тогда же была разработана биотехнология получения



биологически активного концентраты на основе плодов растения, богатых витаминами С и В, каротинами, полифенолами (флавониды и катехины), органическими кислотами и т.д.

В дикой природе облепиха произрастает в долинах рек и на песчаных почвах на высоте до двух тысяч метров над уровнем моря в Средней, Восточной и Западной Азии, а также на Кавказе. В Азербайджане встречается в Шеки-Загатальском, Губа-Хачмазском, Балакен-Исмаиллинском, Габалинском, Огузском районах и в Нахчыванской Автономной Республике.

В научных исследованиях Кямали Садыговой использовались зрелые плоды облепихи, выращенные в условиях Абшерона и Габалы, собранные в обоих регионах в

октябре и ноябре 2022 года. В эксперименте использовалось до ста плодов, и на выходе ученые заметили существенную разницу в массе, качестве сока и количестве сухого вещества плодов. Так, "абшеронская" масса плодов облепихи составляет 58,4 г, сока - 43,1 г, сухого вещества в плодах - 15,3 г, сухого вещества в соке - 7,1 г. А "габалинская" масса составляет 60,6 г, сока - 58,4 г, сухого вещества в плодах - 16,9 г, сухого вещества в соке - 9,4 г. "Налицо - влияние климатических и почвенных факторов эколого-географических районов на синтез биологически активных и питательных веществ внутри клеток растения. Это дает нам возможность определить подходящее время для полного созревания и сбора продукта. То есть на основании проведенных исследований можно сделать вывод, что состав плодов растения зависит от почвенно-климатических условий места его произрастания, степени зрелости и времени сбора. В среднем пяти-шестилетние кусты облепихи весят 5-8 кг, с одного гектара можно собрать до 45-50 центнеров плодов, а уже из них сделать 520 кг бесценного масла", - резюмирует ученым.

Кстати, облепиха широко применяется не только в оздоровительных целях, но и в ландшафтной архитектуре, а также - благодаря разнообразию цветовых оттенков - в озеленении садов и парков.

Галия АЛИЕВА

Для качества научных изданий

В Стамбуле завершилась XVII Генеральная ассамблея Европейской ассоциации научных редакторов

Директор издательства "Элм" ("Наука") Национальной академии наук Азербайджана, председатель Азербайджанского регионального отделения Европейской ассоциации научных редакторов (EASE-The European Association of Science Editors) доктор философии по филологии Сабухи Гахраманов принял участие на XVII Генеральной ассамблее EASE, которая проходила в Стамбуле.

В рамках мероприятия Сабухи Гахраманов провел встречи с Мехметом Миратом Сатороглу - директором Национальной академической сети и информационного центра ULAKBIM, который функционирует при Совете по научно-технологическим исследованиям Турции (TUBITAK), а также с исследователями и специалистами из различных стран, принял активное участие в дискуссиях, на которых обсуждались вопросы, связанные с профессиональным разви-



тием научных редакторов, улучшением глобальных стандартов и качеством научного редактирования и т.д.

Помимо этого, директор издательства "Элм" принял участие в конференции "Качественное научное издание", которая состоялась в рамках XVII Генеральной ассамблеи EASE.

В ходе конференции, в которой приняли участие около 200 ученых и специалистов из 36-ти стран, прошли сессии, охватывающие такие темы, как "Научное издательство: качество, этика и честность - каким должно быть хорошее научное издательство?", "Что значит качество для издателей, редакторов и авторов, и соответствует ли мы этому?", "Требования, предъявляемые к показателям качества индексирования" и т.д.

Отметим, что другие члены Азербайджанского отделения EASE подключились к конференции в онлайн-формате.

Редакционная коллегия:

Иса Габибейли, Ариф Гашимов, Дильгам Тагиев,
Ибрагим Гулиев, Наргиз Пашаева, Расим Алигулиев, Тофик Нагиев,
Ирада Гусейнова, Говхар Бахшалиева, Джамиль Алиев,
Исмаил Гаджиев, Фуад Алиев

Главный редактор: Агагусейн Шукюров

Зарубежные сейсмологи посетили Карабах

Участники 7-й международной конференции "Сейсмология и инженерная сейсмология", посвященной 100-летию со дня рождения великого лидера Гейдара Алиева, и организованной совместно МЧС Азербайджанской Республики, Национальной академией наук Азербайджана и Республиканским центром сейсмологической службы НАНА посетили город Шуша.



В визите приняли участие сейсмологи и специалисты из зарубежных стран, а также сотрудники Республиканского центра сейсмологической службы - Рамиз Исхендеров, Тельман Джабаров, Алтай Джабаров, Вусала Рафигтызы, Нурана Мамедова. В рамках визита гостям была представлена подробная информация об освобожденных территориях Азербайджана и городе Шуша.

Гости впервые ознакомились с разрушениями, учеными армянами в Физулинском районе. Следующим пунктом их поездки стала Шуша. Гостям была дана подробная информация о многих памятниках истории и культуры жемчужины Азербайджана. Участники поездки также посетили выставку "Гейдар Алиев и Карабах", долину Джидыр дюзю, Дом-музей Бюль-Бюля и Мавзолей известного азербайджанского поэта Моллы Нахчыванского.

На этом конференция завершила свою работу.

New regional study sheds light on the impacts of climate change on the right to education in South-East Europe

Past warnings from the scientific community have now become our reality: the effects of climate change are no longer isolated emergencies, but have become the new global norm. In 2021 alone, 23.7 million people were internally displaced due to climate-related disasters (IDMC) and these numbers continue to rise each year. As a result, climate-displaced people, especially the most vulnerable and marginalised groups, have their right to education compromised by direct and indirect barriers to education, according to UNESCO.



In recent decades, South-East Europe has experienced extreme episodes of climatic disasters, followed by massive climate-induced surges in migration and mobility. With the aim to produce guidance for policy makers to ensure that the right to education for climate-affected persons does not go unfulfilled, UNESCO carried out comparative case studies in Bosnia and Herzegovina, the Republic of Moldova and Serbia.

Based on these studies, the report found that the most direct barriers to education arise from infrastructural damage to schools as well as school closures following extreme flooding linked to climate change, both of which occur in each country studied.

Moreover, the report examined these countries' specific vulnerabilities to climate change and related mobility. The Republic of Moldova, for instance, is experiencing displacement among its agricultural and rural populations due to climate-related livelihood losses. Similarly, in Bosnia and Herzegovina and Serbia, there are high numbers of internally displaced persons, refugees, asylum seekers and migrants in unstable housing who are at high risk of future displacement as floods continue to worsen.

While there are many comprehensive policies addressing refugees and their needs, there are few dedicated solely to internally displaced persons. In a further complication, those displaced by climate change are not considered internally displaced persons according to the national legislation of any of the countries studied.

Climate-displaced persons remain politically invisible in national frameworks and, as a result, strategies to ensure the right to education of these groups are non-existent, despite the very real barriers.

The report further reveals that disaster risk reduction and disaster risk management plans focus on the impact that education can have on climate resilience, rather than inversely considering education continuity in post-disaster responses.

To address both the common barriers to education as well as the national specificities, it is imperative that all action taken be intersectoral and multi-faceted. To that end, the report provides operational policy guidance for policymakers, and UNESCO will continue to advocate for the pursuit of SDG 4, Quality Education for all, amidst climate change and climate displacement. This report is one of the several regional reports released this year and will contribute to the development of a Global Report, to be published by the end of 2023.

Адрес: Баку, AZ 1001,
ул.Истиглалийят, 30, Президиум НАНА

e-mail: elm.nauka.gazet@gmail.com

Газета набирается в редакции и печатается в издательстве "CBS".

Мнение авторов может не совпадать с мнением редакции.

Тираж: 2000